



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 263 (8286) ÇƏRŞƏNBƏ, 27 noyabr 2019-cu il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadıq, sürətlə inkişaf edən dinamik ölkədir

İlham ƏLİYEV: "Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir"

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar. Hörmətli müəllimlər, tələbələr. Mən sizi və bütün Azərbaycan xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram. Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzlaşmışdı və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu

qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərlərinə töhfə vermişdir. Azərbaycan xalqının Ümmümilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərafında, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz dəstəyimizlə göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən

geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbəi ki, bunu bilmirdilər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici "Qırmızı bayraq" var idi. Yəni "Qırmızı bayraq" ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu "Qırmızı bayraq"ı alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə camii iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səy göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leningrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezaş edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı o cümlədən bu gün ölkəmizin, müstəqil

dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər. Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmişd Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da Ulu Öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt Azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbiçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq. Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissiini saxlayırdı. Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalq xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra, o, səsinə ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və

bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir. Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamırdı, biri də öz səsinə ucalmırdı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimillət rəhbərliyi idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütüylü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir. Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üç-

Ardı 2-ci səh.

İndi bütün yollar Bakıda birləşir

İlham ƏLİYEV: "Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın nəqliyyat xəritəsini yenidən tərtib etdi"

Ölkəmizdə icra edilən nəhəng infrastruktur layihələri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Həmin qurumlar öz hesabatlarında dəfələrlə Azərbaycanda görülən bu işlərin təkə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıdığını bildirirlər. Görülən işlər sayəsində ölkəmiz hazırda dünyanın mühüm nəqliyyat dəhlizinin - Şərç-Qorb, Şimal-Cənub marşrutu üzrə önəmli qovşağa çevrilib. Yəni bu istiqamətdə gedən bütün yollar Azərbaycanda birləşir.

Elə buna görədir ki, Davos Ümmüdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bundan əlavə, digər nəqliyyat növləri üzrə də ölkəmiz beynəlxalq aləmdə öncül yerləri tutur. Qeyd edək ki, bu yüksək nailiyyətlərin qazanılmasında Prezident İlham Əliyevin təşəbbüsü və siyasi qətiyyəti sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, eləcə də Ələt Beynəlxalq Ti-

carət Limanının istifadəyə verilməsi mühüm rol oynayır. Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qəbul edərkən demişdir: "Yeni onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır.

Ardı 7-ci səh.

Xoş məram, sülh və dostluq elçisi

Birinci vitse-prezident Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti onu dünyada milyonların sevimlisinə çevirib

Münasibətləri möhkəm dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan və Rusiya Federasiyası getdikcə bir-birinə daha da yaxınlaşır, əlaqələr möhkəmlənir.

Bu əlaqələr beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektrə ehtadıdır. Əlbəttə ki, bunları şərtləndirən əsas amil iki ölkənin prezidentləri arasında olan möhkəm dostluq münasibətləridir. Hər il cənab İlham Əliyevlə Vladimir Putin arasında azı 4 görüşün keçirilməsi də bunun bariz nümunəsidir. Prezidentlərin dostluqdan irəli gələn intensiv

danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini daha da gücləndirib. Ən əsası, hər bir görüş və danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

Noyabrın 21-25-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də iki ölkə arasındakı əlaqələrin dost-

luq və əməkdaşlıq ənənələrinə söykənərək inkişaf etdiyini bir daha göstərdi. Başlıcası isə təsdiq olundu ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi müttəfiqidir.

Səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidmətlərinə görə Mehriban xanım Əliyevaya Prezident Vladimir Putin tərəfindən "Dostluq" ordeni təqdim edildi.

Ardı 7-ci səh.

Erməni təxribatının "Sumqayıt ssenarisi"

Tarixin müxtəlif dövrlərində ermənilər Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərdən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyektı dağıdılmış, 40-dan çox avtomobilə sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

Həqiqəti boğmağa hesablanan yalanlar, uydurmalar, sayələr

1988-ci il fevralın 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Bununla bağlı mətbuat səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan "Sumqayıt, genosid, aşkarlıq" kitabı başdan-baş

böhtan və iftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuş, rəqəmləri şişirtməklə dünya ictimaiyyətini çaşbaş salmaq istəmişdilər. 1988-ci il 30 mart tarixli nömrəsində "İzvestiya" qəzeti belə bir sərlövə ilə yazı dərc etmişdir: "Sumqayıt: istintaq sayələr mane olur". Həqiqətən, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan "Sumqayıt, genosid, aşkarlıq" kitabı başdan-baş

Ardı 11-ci səh.



Azərbaycan dünya miqyasında müasir, öz tarixinə,

Əvvəlki 1-ci səh.

Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütüylünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, iş-gənclər verirdilər, jurnalistləri döydürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdır ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü-kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütüylü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzmunlu bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox seven, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycanı kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütüylü talamışdı, lə-cavahirət fondunu talamışdı. İnsanlar öz axırncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o lə-cavahirət fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim biza kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt biza kömək etməmişiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmişiniz?! İndi sıra ilə düzülüb biza kredit vermək istəyənlər. Biz alınırıq. Biz özümüzü kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alınır. Alınırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmıyın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaqdır.

Xalqımızın tarixi faciələrə doludur. Biz nəyə görə uzun illər, əsrlər boyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur? O vaxt həttə müstəqil dövlətlər olanda onların da imkanları məhduddur idi. Elə götürək Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə bildirdi. Xarici hərbi missiyaların rəhbərləri qararlar qəbul edirdilər. Həttə bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirilər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki ücrəngli bayraq təsis edildi. Ona görə həttə o dövrdə müstəqilliyi yarıncıq idi, natamam idi.

Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüzü öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüzü qorurları qəbul edirik. Bu gün Azərbaycanın da xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyil və ele etməylik ki, heç vaxt heç kimdən asılı olmayacaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımızı daha da güclü olmalıdıq və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlşəşsələr, nə qədər yalan-böhtan yaysalar, yapışsınlar, bizi çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhəlinin mütləq əksəriyyəti bizim siyasiyimizi dəstəkləyir. Əhəlinin mütləq əksəriyyəti biza alternativ götürmə və kim ola bilər bu alternativ? Həttə havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beynlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmıyacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, vətəni sevəndir, vətənə bağlıdır. Ancaq o niyyət var və biz bunu bilməylik, müəllimlər də bilməlidirlər.



Müəllimlər tələbələrə nainki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmaldır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbı qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-i keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşdı, azad media var. Ona görə istənilən yalanı ortalağa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beynlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özəri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görələr ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dəirə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçalmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsirlik tariximizdən böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirik ki, bizim müstəqillik dövrümüz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldınmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy ləkələri, qoy yalan-uydurma yaysınlar, biza yapışsın. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quracaq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuza davam etdirək.

Bu gün Azərbaycan bax belə inkişaf edər. Ona görə dünyada biza rəğbət artır. Təsəddüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr biza səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirilər ki, adətən səsvermə bu gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üzvün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki biza rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazımlı olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də biza dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirilər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alsın. Bir daha qayıdaram bu məsələyə. Əgər həmin o ölkələrin nümayəndələri siza desələr ki, "biz Azərbaycanı istəyirik, inkişafını istəyirik", inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzvlüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşdı deyərlər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələni il biz siza kömək edirik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyəni, axıra qədər, lap bir il çəkəsə, biz orada bu səsvərmədə iştirak edəcəyik. Bir il çəkəsə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq ondan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bəhasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Biza səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulublar, taləniblər. Daha artıq onların da səbri bitənib.

Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladırıq. Mən siza deyim və Bakıda keçiriləcək Zirvə görüşü onu bir daha göstərdi, bu ölkələr arasında itxıflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri - 119-u biza səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax dediyim sözlərə görə. Biza inanırlar, bizi tanıyırlar, bilirilər ki, sözümlə eməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üzə qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü il xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş oldu. Heç kimə sifr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışımdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişah zərərli idi. 2005-ci il. Azərbaycan artıq o inqilablardan sırasından növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdır, üzərində yazılmışdı: "Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan". Yeni döndüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablər o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədədir, orada iğtişahlar səngirir. Çünki oralar bu zəhərli inqilab toxumu səpmişdi. Necə ki, bu zəhərli əladə otu kimi Xalq Cəbhəsi-Müsavat cütüylü hakimiyyətdə bir il qaldı. O qədər zəhərləndilər ki, bugüne qədər de o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykalar da gətirdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütülyünü göstərmişlər. Fikirləşməlidir ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencyeyin üstündən maykalar geymişdilər. Yeni çox güməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyəti uğrunda mübarizə naminə tələminiz, döymüşünüz, söymüşünüz, öldürmüşünüz, Gəncəni bombalamışınız, vətənə müharibəsinə başlamışınız, Qarabağı satmışınız, Şuşanı satmışınız. Laçını satmışınız. Sonra da fərarı kimi qaçmışınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dundurdu. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adı adam, hansı ki özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqları, xəstəlikləri, dalıdirlər, nədirilər, vallah, deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıb və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırınsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinirik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqə kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür.

Bizim xarici siyasətlə bağlı uğurlarımız təkə bu sədrliklə məhduddur. Halbuki bu, çox önəmli məsələdir. Oktyabr-noyabr aylarında - camii iki ay ərzində görünən qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən "Valday" Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və biza böyük hörmət göstərir. Orada da canlı efridə sözümlə dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkiler, yeni biz bunu özümü üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efridə mən dedim: "Qarabağ Azərbaycanıdır, nida işarəsi". Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanıdır, bir daha bütün dünya bu həqiqəti gördü.

Ondan sonra MDB Zirvə Görüşündə, - o, "Valday"dən bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini ərəfləndirik. Biz imkan verə bilərik ki, MDB məkanında faşistlər əbəd olucaldınsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuləndirilməlidir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı "SMERŞ" idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı "Smert Şponam", "SmerŞ", yəni "Casuslara ölüm". Yeni casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsinə dünyndan getdi. İndi görün Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsin da lagerdə olub, disidentlər də türmədə olub. Yeni bu adam Soljenitsini və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışında dedim ki, onu əvvəlki hakimiyyət ucaldı. İndiki hakimiyyət özünü demokratik adlandırsın, söksün, yoxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yeni onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, biza qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında.

Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüz ki, bunlar bizim məscidlərimizi yerlə bir edirlər? Görmürsünüz ki, bizim məscidləri təhqir edirlər? Gedin, baxın, o şəkillər var, onlar Aqdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri na günə qoydular? Bu, axı təkə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?

Biz dəfələrlə islam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümlü dəmişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündələldir. O cinayətkar dövlətə ünvanı-sənətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşırıram?!

Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir. Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsinla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir neçə çıxaraydı. Çünki həm mətbuatda, öz də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu nə deyir, nə danışıq, bu, nədir? Ona görə sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki,

Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının xarici işlər naziri olub, 1939-cu ildə müharibənin mümkünüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə güllünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Onu onlardan nə gözləmək olar? Bu sual ritonik sualdır.

Elə bu iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərimizə götürdük və Zirvə görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. Üç il ərzində biz bu təşkilatı sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır və esində, birinci təşkilatdır. Çünki BMT indiki vəziyyətdədir ki, onu islah etmək istəyənlər sayı gündən-günə artır, bu, bir, ikincisi, BMT-nin rəhbəri yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik etmir. Təhlükəsizlik Şurasına da sıra ilə rəhbərlik olunur. Biz də o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik müddətdir. Biz isə dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədrliyi və indiki bizim sözümlü keçəcədik. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaraçağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düşər olmuş ölkələrin məsələlərini qaldıraçağıq, onları müdafiə edəcəyik.

Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişdir. Dünya biza bənzər ikinci yığıncaq yoxdur. Mən icaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışırdılar. Amma oturublar, bir-biri nini dınlayırlar, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsə saxlayırlar, "Stop Islam" deyirlər demokratiya beşlikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilmirik, - mən Avropa ölkələrini nəzərdə tutaram, - ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan aslıdır, sən nə istəyirsən, hansı siyasət yürüdüürsən. Bax biz bu siyasəti yürüdüürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə gələcək müharibələr, o cümlədən, ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətliyini, rolumuza göstərir. Biz neinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik.

O ki qaldı daxili məsələlərə, onlar da öz həllini tapır. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənis artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş verməmişəm təqribən 10 faizə qədər, indiki ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizə neft gətirməlidir. Sənaye artır. Bu ki qeyri-neft sənayemizi 15 faiz, kənd təsərrüfatı 7 faiz artırır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlarla meyillilik və rəhbərliyə olan inam əmsalına gə-

rə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.

İslahatlar bizim şüurlu seçimidir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatları, iqtisadi islahatları lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkə bu ilin on ayında bütçəyə 850 milyon manatdan çox vəsait toplanmışdır. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrə təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göyden düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməylik.

Kadr islahatları gədir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki yadırmızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamğa ki, bunun 70 yaşını var, gəlməlidir, qətiyyəni belə şey ola bilməz. Sonra dedim, mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də mani eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayıyıq və yaşayacağıq. Qadınlara hörmət etməylik, biz onları qorumalıyıq, onları müdafiə etməylik. Onlar bizi yox, biz onları. Gəndər bərabərliyi var, biza də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarə yaşaya bilmərik və gənc nəsillə də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "aşaşqaq", "ağ-birçək" sözləri çıxınsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da biza deyirlər ki, gəlin biza inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biza haraya inteqrasiya etməylik, böhrana? Haraya inteqrasiya etməylik, "Stop Islam!" deyənələrə? Haraya inteqrasiya etməylik, qadınla kişiləri arasında fərq görməyə? Mən artıq daha dərinə getmək istəmirəm. Biza qətiyyəni oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsillə, gənc nəsillə bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indiki Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər gyanırlar, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməylik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir.

O ki qaldı müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfli, məsuliyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indiki hər şeyi görürlər, hər şeyi seçə bilərlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biza müasir dövrdə köhnə baqalğa yaşaya bilmərik. Ona görə indiki internet dövründə, hər bir məlumat əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların müasirində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələr keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəfli, hörmətli, ancaq eyni zamanda, müəllimlər də daim öz üzərlərinə işləməlidirlər.

Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldim, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşında dərslər verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram.

Tələbələr də sözümlə odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: "tapsı", o, instituta "tapsla" daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yeni elçiyə getmək üçün diplom var, yoxsa yox? He varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa, müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indiki yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaqdır.



Azərbaycan - Rusiya münasibətləri ən yüksək səviyyəyə çatıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident **İlham ƏLİYEV** dedi:

- Hörmətli Valeri Vasil-yeviç!

Hörmətli qonaqlar!

Sizi yenidən görməyə çox şadam. Xoş gəlmisiniz. Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir əhəmiyyətə malikdir. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yeni bu əhəmiyyətə çatmaq üçün bizə düşündürməli ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilər, lakin seçim Bakının üzünə düşüb və artıq üçüncü ildir

ki, bu əhəmiyyətə davam edir, görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkana gətirilib. Biz belə düşünürük.

Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülhün sızın əldə etdiyiniz razılıqlardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimad əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bəllə təsdiq edir.

Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyəyə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dün-

yanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyəyə qəbul edilir. Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var. Ona görə də bir daha xoş gəlmisiniz. Qarşıdakı görüşdə yaxşı nəticələr arzudur.

bəti il də səmərəli olacaq. Gələcək ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq.

Əlbəttə, sizin məşğul olduğunuz sahədə də müsbət dinamikanı görürük. Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var. Ona görə də bir daha xoş gəlmisiniz. Qarşıdakı görüşdə yaxşı nəticələr arzudur.

Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident **İlham ƏLİYEV** dedi:

- Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkani təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar ki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçirik ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüş-

ün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.

NATO-nun Hərbi Komitəsinin sədri **Ser Stüart Piç** dedi:

- Cənab Prezident, təşəkkür edirəm. Əvvəlcə icazə verin, Baş katib cənab Stoltenberqin salamlarını Sizə çatdırım. O, Sizə ən səmimi salamlarını çatdırır.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, mənim də salamlarımı cənab Baş katibə çatdırım. Mən onunla NATO mənzil-qaragahında görüşümü xatırlayıram. Həmçinin Şimali Atlantika Şurasında səfirlərlə ünsiyyətimizi xatırlayıram. Mən orada dəfələrlə olmuşam.

Ser Stüart Piç: Bugünkü görüşə əlavə olaraq icazə verin, Silahlı Qüvvələrinizin NATO-ya dəstəyinizə görə Sizə təşəkkürümü bildirim. Tərəfdaş və dost olaraq biz, bizim üçün çox önəmlidir. Si-

zin Silahlı Qüvvələrinizə bizim böyük hörmətimiz var, onlar çox peşəkər və effektivdirlər.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Biz NATO-nun etibarlı tərəfdaşımız və bizim hərbiçilərimiz Əfqanıstanda NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edirlər. Bildiyiniz kimi, bu yaxınlarda biz hərbiçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanıstana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik. Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında demir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ onun ibarətidir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanması nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanıstana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kö-

mək edirik. Eyni zamanda, biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işləyirik. Çox qürurvericidir ki, dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN, - bu nou-xaunun sahibi bizik, - Əfqanıstanda açılmışdır. Beləliklə, bu, vahid pəncərə sistemi çərçivəsində çox nadir dövlət xidmətləri mərkəzidir. İki yüzdən çox xidmət var, bunlar onlayn və çox səmərəli şəkildə göstərilir. Burada bu mərkəzin bəyənilmə səviyyəsi 100 faizə yaxındır. Bəlkə nümayəndə heyətinizin bezi üzvləri onları birinə baş çəkməyə bilər, Bakıda beş mərkəz mövcuddur. Bunu biz əfqan tərəfdaşlarımızımıza nəyi təklif etdiyimizi göstərmək üçün deyirik. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq.

Birinci vitse-prezident Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif olunması münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımında deyilir: “Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif edilməyimi münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar dileyiminiz mənim üçün ən gözəl ilham mənbəyidir. Çox sağ olun!”



Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə kompleksləşdirmək məqsədilə **qərara alıram:**

1. 2002-ci ildə doğulmuş və çağırış gündündən (həmin gün də daxil olmaqla) 18 yaşını tamam olmuş, habelə 1985-2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlet hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il yanvarın

1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılınsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılınsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram:**

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu (ikinci halda), 13.12-ci, 14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar (qurumlar) müəyyən edildikdən sonra üç ay müddətində:

1.4.1. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrinə uyğun olaraq, texniki rəqləmətlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.2. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin formasını, hazırlanması və təqdim

edilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.3. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.4. həmin Qanunun 13.11-ci maddəsinə uyğun olaraq, istehlak rəqləmətlərinin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.5. həmin Qanunun 13.14-cü maddəsinə uyğun olaraq, uyğunluq nişanının formasını, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.6. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, istehlak bazarlarında texniki rəqləmətlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.7. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, Məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiqi edilməyəcək sahələ-

ri (halları) müəyyənləşdirəcəyi təqdirdə bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (hər iki halda), 7.12-ci, 7.14-cü (hər iki halda), 9.1-ci, 10.1-ci (hər iki halda), 10.3-cü, 12.3-cü, 13.5-ci (hər iki halda), 13.9-cu, 13.10-cu (hər iki halda), 13.11-ci, 13.12-ci, 13.14-cü, 14.9-cu, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7.1-ci, 7.11-ci (ikinci halda), 7.14-cü (birinci halda), 10.1-ci (hər iki halda), 12.3-cü, 13.5-ci (birinci halda), 13.10-cu (birinci halda), 13.11-ci, 13.14-cü, 15.2-ci, 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetini nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1538-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram:**

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr

2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 oktyabr tarixli 836 nömrəli, 16 oktyabr tarixli 842 nömrəli və 12 noyabr tarixli 852 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 26-cı hissəyə “326.” rəqəmlərindən sonra “363-2.” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmununda 26-1-ci hissə əlavə edilsin:

“26-1. Məcəllənin 363-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalər haqqında işlər üzrə protokol:

26-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-1.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından - bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il



Texniki tənzimləmə haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 24-cü bəndlərinə uyğun olaraq, mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin hüquqi əsaslarını, məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

1-ci fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. **texniki tənzimləmə** - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi;

1.1.2. **texniki rəqlament** - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki-normativ hüquqi akt;

1.1.3. **malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi** - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanları, heyvanları və bitkiləri sağlamlığına, ətraf mühitə, əmlakla və dövlətin maraqlarına ziyan vurmaması hallarının olmaması;

1.1.4. **əsas tələblər** - mallar, onlarla əlaqəli proseslər və istehsal metodları ilə bağlı insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblər;

1.1.5. **uyğunluğun qiymətləndirilməsi** - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki rəqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.1.6. **uyğunluğun qiymətləndirilməsi prosedurları** - texniki rəqlamentlərdə nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan müvafiq prosedurlar;

1.1.7. **uyğunluq bəyannaməsi** - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki rəqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

1.1.8. **uyğunluq sertifikatı** - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki rəqlamentin tələblərinə uyğunluğunun təsdiq edən müəyyən formalı sənəd;

1.1.9. **uyğunluq nişanı** - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki rəqlamentdə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan;

1.1.10. **uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları)** - uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan prosedurlar və onların ardıcılığı;

1.1.11. **risk** - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanları, heyvanları və bitkiləri sağlamlığına, ətraf mühitə, əmlakla və dövlətin maraqlarına zərər vurmaması ehtimalı;

1.1.12. **sertifikataşdırma** - uyğunluq qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki rəqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi;

1.1.13. **təsərrüfat subyekti** - istehsalçı, idarəetmə və ticarət nümayəndəsi (agenti);

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Maddə 2. Texniki tənzimləmənin məqsədləri

2.0. Texniki tənzimləmənin məqsədləri aşağıdakılardır:

2.0.1. insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi;

2.0.2. istehlakçılardan hüquqlarının və qanun maraqlarının müdafiəsi;

2.0.3. ticarətdə texniki maneələrin aradan qaldırılması;

2.0.4. malların rəqabətqabiliyyətliliyinin artırılması;

2.0.5. təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi.

Maddə 3. Texniki tənzimləmənin prinsipləri

3.0. Texniki tənzimləmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

3.0.1. qanunçuluq, ədalətlik, obyektivlik, aşkarlıq və hesabətlik;

3.0.2. yerli və xarici ölkə mənşəli mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblərin müəyyən edilməsinə vahid yanaşma;

3.0.3. milli iqtisadiyyatın texnoloji inkişaf səviyyəsinə uyğunluq;

3.0.4. uyğunluq qiymətləndirən qurumların təsərrüfat subyektlərindən asılılığının yolverilməzliyi;

3.0.5. akkreditasiya və sertifikatlaşdırmanın həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməzliyi;

3.0.6. akkreditasiya və uyğunluq qiymətləndirilməsi sahələrində uyğunluq qiymətləndirilməsi üçün qurum tərəfindən həyata keçirilməsinin yolverilməzliyi;

3.0.7. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi;

3.0.8. texniki tənzimləmə üzrə məcburi tələblərin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və malların digər keyfiyyətlərinin bazar rəqabəti əsasında tənzimlənməsi;

3.0.9. uyğunluğun təmin edilməsi sahəsində qabaqcıl metodların istifadəsinə imkan yaradılması;

3.0.10. istehsal zamanı texniki rəqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin akkredite edilmiş uyğunluq qiymətləndirən qurumlara həvalə edilməsi.

Maddə 4. Texniki tənzimləmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Texniki tənzimləmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 5. Qanunun tətbiq dairəsi

5.1. Bu Qanunun müddəaları bu Qanunla müəyyən edilmiş hallarda və qaydada mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir.

5.2. Bu Qanuna uyğun olaraq, texniki rəqlamentlərin malların dizaynına və xarici görünüşünə dair tələblər istisna olmaqla, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirilmə, istismar, saxlanma, daşıma, satış, məhv etmə və utilitizasiya qaydalarına dair məcburi tələblər müəyyən edilə bilər.

5.3. Bu Qanun "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən standartlaşdırma üzrə normativ sənədlərin könüllü tətbiqinə və onların əsasında aparılan uyğunluq qiymətləndirilməsi fəaliyyətlərinə şamil edilir.

5.4. Bu Qanun insan sağlamlığına təhlükəli qidalardan (əsasən qida məhsullarında qida əlavələrindən, çirkəndiricilərdən, zəhərli maddələrdən və ya xəstəlik törədən orqanizmlərdən yaranan risklərdən), heyvan və insan sağlamlığına zərərli təsirlərdən və təhlükəli yemlərdən və bitki sağlamlığına zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yaranan bələk digər zərərən qoruma məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına müəyyən edilən məcburi tələblərə şamil edilir.

5.5. Bu Qanun dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi sahəsinə şamil edilir.

5.6. Ələt azad iqtisadi zonasında texniki tənzimləmə sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 6. Texniki tənzimləmə sahəsində dövlətin vəzifələri

6.0. Texniki tənzimləmə sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edilməsi;

6.0.2. texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi;

6.0.3. texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi;

6.0.4. texniki rəqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi;

6.0.5. texniki rəqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərini təşkil edilməsi və həmin tələblərə əməl etməyən təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərini tətbiq olunması;

6.0.6. bu Qanunun və texniki rəqlamentlərin tələblərinə cavab verməyən malların dövrü yədən çıxarılması məqsədi ilə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi;

6.0.7. uyğunluq qiymətləndirən qurumların akkreditasiyasının aparılmasının təşkil edilməsi və akkredite edilmiş uyğunluq qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsi.

2-ci fəsil

TEXNİKİ RƏQLAMENTLƏRƏ DAİR TƏLƏBLƏR

Maddə 7. Texniki rəqlamentlərə dair ümumi tələblər

7.1. Texniki rəqlamentlər bu Qanunla müəyyən edilmiş əsas tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

7.2. Texniki rəqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdır.

7.3. Azərbaycan Respublikasının texniki rəqlamentləri qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və ya onlarla müvafiq hissələrə nəzərə alınmaqla hazırlanmalıdır. Texniki rəqlamentlərin hazırlanması zamanı regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentləri, standartları və texniki tənzimləmə obyektlərinə olan tələbləri müəyyənləşdirən digər normativ sənədlər də istifadə edilir.

7.4. Texniki tənzimləmə fəaliyyətinin məqsədlərinə nail olmaq üçün əsasli iqtisadi, coğrafi və ya texnoloji amillər səbəbindən uyğun gəlməyən hallarda, müvafiq beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentləri, standartları və ya onlarla müvafiq hissələri texniki rəqlamentin hazırlanması üçün təhlil və istifadə mənbəyi kimi götürülməyə bilər.

7.5. Texniki rəqlamentlər beynəlxalq ticarət üçün lüzumsuz maneələr yaratmaq məqsədi ilə və ya bu cür nəticəyə səbəb ola bilən şəkildə hazırlanmamalı, qəbulu və ya tətbiq edilməməlidir.

7.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki rəqlamentlər Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara təbii edilən rejimin yerli və ya digər ölkə mənşəli oxsar mallara tətbiq edilən rejimlə eyniliyini təmin edən formada hazırlanmalı, qəbulu və tətbiq edilməlidir.

7.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) faktiki olaraq ehtiyatlarını itirmiş və ya qəbul edilməsinə əsas olmuş hallar aradan qalxmış texniki rəqlamentləri müəyyən edərək onların təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı tədbirlər görür və texniki rəqlamentlərdə dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi ilə bağlı məlumat özünü rəsmi internet saytında dərc edir.

7.8. Dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər müvafiq sahədə texniki rəqlamentlərin qəbul edilməsi, təkmilləşdirilməsi və ya ləğv edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldıra bilər.

7.9. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən texniki rəqlamentlərin layihələrinin dair ictimai diñləmələr və ictimai müzakirələr keçirilir.

7.10. Hazırlanmış texniki rəqlamentlərin layihəsinin bu Qanunla tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ekspertizası keçirilir.

7.11. Yerli və xarici təsərrüfat subyektlərinə öz mallarını, onlarla əlaqəli prosesləri və istehsal metodlarını qəbul edilmiş texniki rəqlamentlərin tələblərinə uyğunlaşdırmaq imkanının yaradılması məqsədi ilə texniki rəqlamentlər qəbul edilərək əhatə edilən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daha az müddət müəyyən edilə bilər.

7.12. Texniki rəqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

7.13. Texniki rəqlamentlərdə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yaranan bələk risk nəzərə alınmalıdır. Bu cür risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlara, emal texnologiyalarına və ya rəqlamentlərin şamil edildiyi malların son istifadəsinə dair məlumatlara əsaslanmalıdır.

7.14. Bu Qanunun şamil edildiyi mallar insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlakla və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsinə əsaslı olaraq yüksək, orta, aşağı risk qruplarına bölünür. Malların risk qrupları üzrə təsnifatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən risk qruplarının təyin edilməsi meyarları əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

8.0. Texniki rəqlamentlər aşağıdakılardan əhatə etməlidir:

8.0.1. texniki rəqlamentlərdə əhatə edilən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının;

8.0.2. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair terminləri və tərifləri;

8.0.3. tərifə əsasən əhatə olunan, lakin texniki rəqlamentdən istisna edilən mallar;

8.0.4. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblər;

8.0.5. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki rəqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurlarını;

8.0.6. texniki rəqlamentin tələblərinin lazımi səviyyədə qorunmasını təmin etmək üçün layihələndirilmə, quruluşlandırma və emal olmaqla, malların istehsal mərhələsində, mal bazara yerləşdirilməzdən əvvəl tərtib olunmalı və nəzarət məqsədi ilə saxlanılmalı olan sənədləri, o cümlədən mali müşayiət etməli olan sənədlər barədə məlumatı;

8.0.7. malların nişanlanması üsulları, forması və bununla bağlı öhdəlikləri.

Maddə 8. Texniki rəqlamentlərin strukturu və məzmununa dair tələblər

8.0. Texniki rəqlamentlər aşağıdakılardan əhatə etməlidir:

8.0.1. texniki rəqlamentlərdə əhatə edilən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının;

8.0.2. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair terminləri və tərifləri;

8.0.3. tərifə əsasən əhatə olunan, lakin texniki rəqlamentdən istisna edilən mallar;

8.0.4. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblər;

8.0.5. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki rəqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sxemləri (modulları) və prosedurlarını;

8.0.6. texniki rəqlamentin tələblərinin lazımi səviyyədə qorunmasını təmin etmək üçün layihələndirilmə, quruluşlandırma və emal olmaqla, malların istehsal mərhələsində, mal bazara yerləşdirilməzdən əvvəl tərtib olunmalı və nəzarət məqsədi ilə saxlanılmalı olan sənədləri, o cümlədən mali müşayiət etməli olan sənədlər barədə məlumatı;

8.0.7. malların nişanlanması üsulları, forması və bununla bağlı öhdəlikləri.

Maddə 9. İstinad edilmiş standartlar və texniki şərtlər

9.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) texniki rəqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartları siyahısını təsdiq və dərc edir, özünü rəsmi internet saytında yerləşdirir və müntəzəm olaraq yenilənməsi üçün tədbirlər görür.

9.2. Texniki rəqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə təsərrüfat subyekti tərəfindən standartlaşdırma üzrə dövlət fonduna daxil edilmiş texniki şərtlərdən istifadə edilə bilər.

9.3. Təsərrüfat subyektlərinin istifadə etdiyi istinad edilmiş standart və ya texniki şərt texniki rəqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin edilməsi məqsədilə, digər standartlardan da istifadə olunması məqsədilə onların istinad edilmiş standartları siyahısına daxil edilməsi təsəbbüsü ilə çıxış edə bilər.

9.4. Texniki rəqlamentlərdə müvafiq mallara dair əsas tələblərin təmin olunması şərtlə, istinad edilmiş standartları və texniki şərtlərin istifadəsi könüllü xarakter daşıyır.

9.5. Təsərrüfat subyekti texniki rəqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə, digər standartlardan da istifadə olunması məqsədilə onların istinad edilmiş standartları siyahısına daxil edilməsi təsəbbüsü ilə çıxış edə bilər.

Maddə 10. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin qəbul edilməsi

10.1. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentləri Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmadıqda və müvafiq sahə üzrə milli texniki rəqlament mövcud olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qəbuli ilə milli texniki rəqlamentləri kimi qəbul edə bilər.

10.2. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin təmin edilməsi məqsədilə, digər standartlardan da istifadə olunması məqsədilə onların istinad edilmiş standartları siyahısına daxil edilməsi təsəbbüsü ilə çıxış edə bilər.

10.3. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.4. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.5. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.6. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.7. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.8. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.9. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.10. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.11. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10.12. Beynəlxalq, regional, dövlətlərə və xarici dövlətlərin texniki rəqlamentlərinin milli texniki rəqlament kimi qəbul edilməsi və tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

11.1.1. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki rəqlamentlərin tələblərinə uyğunluğunun təmin edilməsi;

11.1.2. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin olunması;

11.1.3. texniki rəqlamentlərin tələblərinə cavab verən malların sərbəst dövriyyəsinin təmin edilməsinə şərait yaradılması, daxili və xarici bazarlarda onların rəqabət qabiliyyətinin artırılması və beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması;

11.1.4. istehlakçılardan hüquqlarının təmin edilməsi və malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə dair istehlakçılarda inamın yaradılması.

11.2. Uyğunluğun qiymətləndirilməsinin əsas prinsipləri aşağıdakılardır:

11.2.1. daxili bazarda istehlakçıların hüquqlarının müdafiəsində ictimai marağın təmin olunması;

11.2.2. oxsar mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına eyni uyğunluğun qiymətləndirilməsi prosedurlarının tətbiq edilməsi;

11.2.3. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətə şəxsi maraqlardan asılılığa yol verilməməsi, qərəzsizliyin, ədalətin və şərtləliyin təmin edilməsi;

11.2.4. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətə dair informasiyalara ictimai çıxış və şəffafliq təmin edilməsi;

11.2.5. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət zamanı kommersiya sirinin qorunması;

11.2.6. uyğunluğun məcburi qiymətləndirilməsi nəzərdə tutulmayan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi uyğunluq qiymətləndirilməsinin yolverilməzliyi;

11.2.7. uyğunluğun qiymətləndirilməsi prosedurlarının beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi.

Maddə 12. Uyğunluğun qiymətləndirilməsi prosedurlarına dair ümumi tələblər



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Bütün dünyanın nüfuzlu din və ictimai xadimlərinin toplandığı vacib və əhəmiyyətli tədbirdə iştirak etmək imkanına və bu tədbirin keçirilməsi təşəbbüsünə görə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adından Sizə təşəkkürümü bildirirəm.

Önümə ki, Dünya dini liderlərinin II Bakı Sammiti qloballaşmaqda olan dünyada planetin müxtəlif regionlarında baş verən mürəkkəb etnik-konfessional proseslərin və aktual məsələlərin müzakirə edilməsi üçün unikal və səmərəli imkan oldu.

Bu cür tədbirlər müasir təhdidlərə vaxtında reaksiya verməyə, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, millətlərarası hamrəyiliyin inkişafı üçün böyük töhfə verməyə, qarşılıqlı etimad, sevgi və qardaşlıq ab-havası yaratmağa, psevdotini ekstremizmə və terrorizmə qarşı mübarizədə ümumi səylərin artırılmasına şərait yaradır.

Sizə və bütün Azərbaycan xalqına cənaətliliyi, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzularını, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmağınız üçün Sizə daha çox qüvvə versin.

Qadir Allah Sizin razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin.

Ən xoş arzular və xeyirxah dualarla,

Abdir KRQANOV,
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi,
Moskvanın və "Moskva Müftülüğü"
Mərkəzi regionunun müftisi

Zati-aliləri!
Dünya dini liderlərinin II Bakı Sammitində, o cümlədən möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamı fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Dünyanın müxtəlif ölkələrindən olan görkəmli dini liderləri bir araya toplayan bu mühüm beynəlxalq sammit çox yüksək səviyyədə təşkil edilmişdi və xalqlar arasında, sülh və harmoniya sevan müxtəlif dinlərin nümayəndələri arasında dialoqun təmin olunmasına və sülh münasibətlərinin qurulmasına şərait yaratdı.

Möhtəməl məmurluğu ilə göz oxşayan paytaxt Bakı şəhərində olduğumuz günlər ərzində Azərbaycan xalqının və hökumət nümayəndələrinin yüksək qonaqpərvərliyinin və mehribanlığının şahidi oldum.

Cənab Prezident, mən Sizə bir daha təşəkkür edirəm və Azərbaycanın bu gün beynəlxalq ictimaiyyət üçün multikultural dövlət, tolerantlıq və xoş münasibətlərin hökm sürdüüyü bir ölkə modelinə görə Sizə təbrik edirəm.

Bakıda çox yüksək səviyyədə keçirilmiş bu cür sammitlər davamı olmalıdır. Çünki bu tədbirlər dinlərarası dialoqun təmin olunmasına, xalqlar arasında qarşılıqlı anlaşmaya və sülh şəraitində birgə yaşayışa təkan verir.

Sizə bir daha minnətdarlığımı və ən səmimi təbriklərimi çatdırıram.

Dərin hörmətlə,

Xose Luiz del Palasio PEREZ-MEDEL,
Perunun Kallao vilayətinin yepiskopu

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident!

Ölkənizin paytaxtı gözəl Bakı şəhərində keçirilən Dünya dini liderlərinin II Sammitində bizə göstərdiyiniz hörmət və qayğıya görə Sizə dərin təşəkkürümüzdü bildirməkdən şərəf duyuram.

Zati-aliləri, Dünya dini liderlərinin II Bakı Sammitində 70-dən çox ölkədən müxtəlif dinlərin 500-ə yaxın rəhbərinin iştirak etməsi tuduğunuz doğru yolun, ailələrin və müfəkkirlərə verdiyiniz dəyərini aydın sübutdur.

Şübhəsiz, bu sammit Allahın köməyi ilə dinlər arasında dialoqun, insanları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, həmçinin islam hamrəyiliyinin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Zati-aliləri, Sizin iştirakinizlə keçirilən bu sammit sülhün və əmin-amanlığın möhkəmləndirilməsi, nifrət aradan qaldırılması naminə Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz dövründə oynadığı nümunəvi və aparıcı rol haqqında parlaq təsəvvürü dünyaya çatdıracağıdır.

Hər yerdə elmə və ailələrə verdiyiniz yüksək dəyəre görə Sizə təşəkkürümü və heyranlığımı bildirmək istəyirəm. Mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsinə görə Şeyxülislam Allahşükür Paşazadə həzrətini "Heydər Əliyev" ordeni ilə təltif etməyiniz bunun əyani sübutudur və mən bunu bütün din xadimlərinə və bəşəriyyəti Allah yoluna səsləyən dindarlara verilən mükafat kimi dəyərləndirirəm.

Sonda dua edirəm ki, həmişə Uca Allahın himayəsi altında olasınız və ölkəniz Sizinlə fəxr etsin.

Yüksək ehtiramla,

Məhəmməd əl-Mansur bin əş-Şeyx
Məhəmməd əl-Məmun İNYAS,
Xalq Uğrunda Birlik Partiyasının sədri,
Seneqal Prezidentinin xüsusi müşaviri,
Media şəhəri qrupunun baş direktoru

Əs-səlamu-əleykum.

Möhtərəm Prezident!

Ərəb və islam dünyasının, eləcə də digər ölkələrin üzlaşdıqlı çağırışları və realılıqları müzakirə edildiyi bir tədbirdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə təşəkkür edirəm.

Zati-aliləri cənab Prezident, icazə verin, Sizi dinimizlə tanış edim. Biz "Məndə sabillik" adlanan qədim dinin ardıcılarıyıq. Bu din İraqın cənubundakı ikiqayrasi vadisində Ur və Mişan şəhərlərində meydana gələn ilk təktarıdır. Biz təz Tanrıya inanırıq. O Tanrı öz-özlüyündə mövcuddur. Hayat başlanğıcı olmayan əzəli varlıqdan və sonu olmayan əbədi varlıqdan yaranıb. Müqəddəs kitabımız "Ginza Rbadir" (ilk kitab), dilimiz isə Minda-şərq aramı dilidir.

Müqəddəs kitabımız 2000-ci ildə tərcümə olunmuşdur. Onu Sizə hədiyyə etməkdən şərəf duyuram və Bağdad-dakı səfiriyyə çatdıracağıam.

Digərlərini tanımaq, onların mövcudluğuna və hüquqlarına qarşılıqlı ehtiram bəsləmək, habelə ibadət etmək, fərq qoymadan, kin və nifrət bəsləmədən dini ayinlərlə məşğul olmaq azadlığını təmin etmək dinlər və məzhəblər arasında əlaqələrdə əsas prinsiplərdir. Dini radikalizmi dözümsüzlüyün ən təhlükəli mənbələrindəndir. O, neqativ fikirlərə əsaslanır, onları dini libas geyindirir və insanları tez inandırır.

Tələbələr və gəncləri fanatik fikirlərdən uzaqlaşdırmaq, dini mətnlərin dövrün dəyişikliklərində yəni izah etmək, bütün din və məzhəblərin ortaq tərəflərini exz etmək

sabit və firavan ölkənin qurulmasına töhfə verən işlərdəndir.

Zati-aliləri, bunu biz Sizin ölkənizdə gördük. Azərbaycan müxtəlif irq, dinlər və mədəniyyətlərə zəngindir. Rəhbəri olduğunuz ölkədə din dövlətdən ayrılır və bu, dini ədavətə qarşısını alır. Bu, ictimai, siyasi və dini məsələlərin məmənimsəlməsinə və həllinə, o cümlədən ölkədəki bütün toplumların xüsusiyyətlərini qorumağa qadir olan ən yaxşı yoldur.

Zati-aliləri, Sizi bir daha salamlayıp, əzəli və əbədi Ulu Tanrıya Sizin üçün dualar edir, Sizə, gözəl xalqınıza və bütün bəşəriyyətə xoşbəxtlik, əmin-amanlıq və sülh diləyirəm.

Dərin hörmətlə,

Səttar Cabbar HELV,
İraq və Bütün Dünya "Məndə sabillik" dini tayfasının başçısı

Azərbaycan nümayəndə heyəti Kabardin-Balkar Respublikasının başçısı ilə görüşüb



Azərbaycan nümayəndə heyəti noyabrın 26-da Nalçık şəhərində Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Allahşükür Paşazadə Qafqaz və Azərbaycan xalqları arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu qeyd edib. "Biz birləşdirən ortaq dəyərlərdən biri fəşizmə qarşı birgə mübarizə aparmağımız olub. Təəssüf ki, bu gün də fəşizmi yaşayan qüvvələr var. Hazırda bəzi yerlərdə insanlara zülm edən Qaregin Njdeye əbəd qoyulur. Bu cür hallara qarşı biz birlikdə mü-

barizə aparmalıyıq" deyərək A.Paşazadə vurğulayıb.

Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinə toxunan QMI sədri həmin tədbirdə Rusiyadan, o cümlədən Qafqaz regionundan nümayəndələrin iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.

Kazbek Kokov Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Şeyxülislam Allahşükür Paşazadənin Qafqazda dinlər və millətlər arasında münasibətlərin möhkəmləndirilməsində xidmətlərindən danışıb. Vurğulayıb ki, atası, Kabardin-Balkar Respublikasının əvvəlki başçısı Valeri Kokov ilə Ulu Öndər Heydər Əliyevin sıx dostluq əlaqə-

ri olub və bu gün Prezident İlham Əliyev bu münasibətləri keyfiyyətə yeni mərhələyə yüksəltdi.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə olduğunu, beynəlxalq müstəvidə də uğurla inkişaf etdiyini bildirib. Əli Həsənov eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfərinin və burada keçirdiyi görüşlərin ölkəmizdə əsasda münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycan nümayəndə heyəti Nalçıkda keçirilən beynəlxalq konfransda iştirak edib

Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçıkda "Müasir Rusiyada islam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfrans Rusiya Federasiyası Prezidenti Administrasiyasının və islam elm, mədəniyyət və təhsilə dəstək Fondu tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokova Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və öz arzularını çatdırıb.

Şeyxülislam Rusiya dövləti tərəfindən ənənəvi islam göstərilən dəstəyi, Rusiya vətəndaşlarının, o cümlədən müsəlmanların ənənəvi dəyərlərinin və mədəniyyətinin qorunub saxlanılmasına daim diqqət və qayğı ilə yanaşılmasını mənəunluq hissi ilə vurğulayıb. "Tədqirəliyi həlqdir ki, islam təhsil sisteminin təkmilləşdirilməsi, habelə islam hüquq mədəniyyətinin öyrənilməsi dövlət tərəfindən dəstəklənir. Bu da tədqirəliyi qir ki, mehzi Rusiyada beynəlxalq forumların keçirilməsi təşəbbüsləri dövlət səviyyəsində dəstəklənir" deyən A.Paşazadə bildirib ki, bələ forumlarda insanlara sülh, tərəqqi və firavanlıq gətirən haqqı islamın mahiyyəti açıqlır. Bu, öz vətəndaşlarının etiqadına dövlətin yüksək ehtiramının əlamətidir. Dünyəvi dövlətlər qararən mədəniyyətlərin və dinlərin inkişafına və inkişafına yardımçı olmalıdır. Dövlətin rolu təkə milli-mənevi dəyərləri qayğı ilə qoruyub saxlamaq deyil, həm də onları hər cür müdaxilədən qorumaqdır.

Şeyxülislam qeyd edib ki, müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında münasibətlərin aradan qaldırılmasında, etimadın bərpə edilməsində, dialoqun qurulmasında, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-



rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır.

Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı Sammitində ən sanballı və çoxsaylı nümayəndə heyəti ilə təmsil olunmuşdu. Patriarx Kirill həzrətlərinin sammitdə dəyərləni itqi onun müdrikliyi və vahid Yaradandan böyük ideallarına dərin sədəqətini nümayiş etdirdi. Rusiya Prezidenti Vladimir Putinin təb-

rik məktubunda dini liderlərin sözlərinə yüksək qiymətini ifadə olunması bizi bu istiqamətdə yeni işlər ruhlandırır. Dünya dini liderlərinin II Bakı Sammiti dinlərarası əməkdaşlıq ideyalarının irəliləməsinə mühüm mərhələyə çevrilib. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, onun bütün dünyada dinlərarası və mədəniyyətlər arasında dialoq işinə böyük töhfəsi haqlı olaraq ölkəmizi əhəmiyyətli beynəlxalq forumların keçirilməsi mərkəzinə çevirib. Bütün bu başlanğıcların təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olmasını xüsusilə diqqətəlayiqdir. Onun sammitdə şəxsən iştirak etməsi və məzmunlu nitqi dövlətimizin beynəlxalq münasibətlərdə ədalət naminə, milliyyətindən və dini etiqadından asılı olmayaraq insanlara və xalqlar arasında sülh və hamrəylik naminə ardıcıl mövqeyini əyani nümayiş etdirdi. Sammit iştirakçıları Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din və dövlət arasında qarşılıqlı münasibətlərin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə, müxtəlif milli və mədəni dəyərlərin, multikulturalizm ənənələrinin müdafiəsinə verdiyi böyük əhəmiyyəti vurğulayaraq Bakı Bəyannaməsinə qəbul etdilər. Sammitin yekun sənədində terrorizm, bəşəriyyət əleyhinə cinayətlər dinlə əlaqələndirmək cəhdlərinin, terror aktlarının, habelə ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya zəminində törədilən digər xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün beynəlxalq qanunların və beynəlxalq normaların qurulması, dialoqun qurulması, əməkdaşlığın dərinləşməsinə dini liderlərin rolu, heç şübhəsiz, böyükdür. Biz bu yaxınlarda Dünya dini liderlərinin II Bakı Sammiti zamanı da bu barədə danışıyıq. Rusiya Bakı



Xoş məram, sülh və dostluq elçisi

Birinci vitse-prezident Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti onu dünyada milyonların sevimlisinə çevirib

Əvvəli 1-ci səh.

Bu, əlbəttə ki, Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük dəyərdir. Azərbaycanın yüksək dəyərlərini, humanizmi prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə dövlətlərə dostluq münasibətlərini möhkəmləndirilməsinə də mühüm töhfələr verir.

Xeiriyyəçilik missiyası

İctimai-siyasi, elmi yaradıcılığı, xeiriyyəçilik fəaliyyəti ilə təkcə Azərbaycanda yox, dünya miqyasında qadınlar üçün əsl nümunəyə çevrilən Mehriban xanım Əliyeva ölkəmiz barədə həqiqətləri dünya yoxa çatdırılması istiqamətində möhtəşəm işlər görür. Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol həm də ölkəmizin dünyada sülhün və firavanlığın çarçısı kimi tanınmasına çox böyük dəstəkdir.

Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaradıldığı gündən dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasında mühüm rol oynayır. Bunun nəticəsidir ki, Mehriban Əliyeva təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da xoşməramlı missiyanın elçisi kimi qəbul olunur. Məhz bu xidmətlərə görə Azərbaycanın birinci xanımı müxtəlif dövlətlərin, təşkilatların ali mükafatlarına layiq görülüb.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun xoşməramlı səfiri adını alan Mehriban Əliyeva bir il sonra, 2005-ci ilin martında "2004-cü ilin ictimai xadimi" nomi-

nasiyası üzrə "Caspian Energy Integration Award-2005" beynəlxalq mükafatına layiq görülüb. Elə həmin il Mehriban xanım "Lider qadınlar" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan qadınına xas olan yüksək əxlaqi keyfiyyətlərinə, geniş xeiriyyəçilik fəaliyyətinə görə "İlin qadını" elan edildi.

Mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı ilə mükafatlandırılan birinci xanım sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeiriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım "Qızıl ürək" beynəlxalq mükafatına sahib çıxıb.

Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev mükafatı ilə təltif edildi.

Azərbaycan qadınına verilən beynəlxalq dəyər

Azərbaycanın bir çox ölkələrlə siyasi, mədəni əlaqələrinin daha da möhkəmlənməsi prosesində fəallıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər təqdirəlayiqdir. Məsələn, Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərini inkişafındakı xidmətlərinə gö-

rə Polşa Respublikasının xidmətlərinə görə "Böyük Komandor Xaçı" ordeni, Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeni, İtaliya Respublikasının xidmətlərinə görə "Böyük Xaç Kavaleri" ordeni, Macarıstanın xidmətlərinə görə "Komandor Xaçı" ordeni, Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - "Sreten" ordeni bunu bir daha təsdiqləyir.

Mədəniyyətlərəarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif edilən birinci xanım, 2011-ci il iyunun 24-də Brüsselə Krans Montana Forumunun "Qızıl medalı"na layiq görülüb. Medal həmin il oktyabrın 7-də Fransanın (səbiq) Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri zamanı Mehriban Əliyevaya təqdim edildi.

2012-ci il fevralın 13-də Mehriban xanım Əliyevaya səhiyyənin, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı global problemlərin həllinə verdiyi sanballı töhfələrə görə Rusiya Federasiyasının İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilib. Elə həmin ildə humanitar fəaliyyətinə görə MDB İştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HQS) və MDB İştirakçısı olan ölkələrin Dövlətlərəarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları" dövlətlərəarası mükafatına layiq görülüb.

"Humanizm simvolu - 2012-ci ilin adamı"

Bu bir həqiqətdir ki, Heydər Əliyev Fondu bir çox ölkələrdə

təhsil, səhiyyə və humanitar sahələrdə layihələr həyata keçirir. Belə ölkələrdən biri də Pakistandır. Fondun bu ölkədə həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərini inkişafına töhfə verir, Pakistan dövləti tərəfindən yüksək qiymətləndirilir. Pakistanın nüfuzlu "Daily Times" qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı Heydər Əliyev Fondunun 2012-ci ildə bu ölkənin bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən təhsil və səhiyyə sahəsində gördüyü işlərə görə "Humanizm simvolu - 2012-ci ilin adamı" elan etdi, 2013-cü il dekabrın 27-də "Şəhid Bənazir Bhutto Qadın Müəmmüllü Mükafatı - 2013" mükafatına layiq görülməsi bunu təsdiqləyən realıqdır.

"Heydər Əliyev" ordenli Birinci vitse-prezident

Təhsil, mədəniyyət, səhiyyə sahəsi ilə yanaşı, Birinci vitse-prezidentin Azərbaycanda idmanın inkişafında da səmərəli, uğurlu fəaliyyəti diqqət çəkib. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər müxtəlif yarışların təşkilatı işlərinə rəhbərlik edən Mehriban xanım Əliyevanın ortaq qoyduğu nümunə Azərbaycanın həm də idman ölkəsi olduğunu dünyaya çatdırdı.

Prezident İlham Əliyev 2015-ci ildə mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban xanımı ölkəmizin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edib. Həmçinin Mehriban xanım Avropada idmanın inkişafında

göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordene layiq görüldü.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasının Provaslav Kilsəsi və Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq əlaqələri də mövcuddur. Fond Həştərxanda bir sıra iri layihələr reallaşdırıb. Məsələn, "Dostluq" Mədəniyyət Mərkəzi, "Dostluq" körpüsünü, uşaq əyləncə şəhərciyini, knyaz Vladimir abidəsini göstərə bilərik. Məhz bu xidmətləri nəzərə alan Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abidələrinin qorunmasına görə Mehriban xanım Əliyevanı "II dərəcəli Mədəniyyət Mərkəzi" ordeni ilə təltif edib.

Bundan başqa, Mehriban Əliyevaya ictimai, məsənətliq və xeiriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfələrə görə Rusiyanın "Yüzlilliyin məsələləri" beynəlxalq Xeiriyyə Fondunun "Yaquət Xaçı" ordeni verilib.

Mehriban xanım Əliyevanın nurlu ideyaları, uğurla reallaşdırıldığı möhtəşəm xeiriyyəçilik missi-



yası onu bütün dünyada xeirxahlıq mələyi kimi tanıdır, milyonların sevimlisinə çevirir. Onun uğurla apardığı xeiriyyəçilik missiyası Azərbaycan qadınına humanizmi, mərhəmət kimi dəyərlərə malik olduğunu təsdiqləyir.

Bu gün Azərbaycanın dünyada tanınması işində Mehriban Əliyeva əvəzsiz rola malikdir. Erməni lobbisinin və antiazerbaycançı qüvvələrin ölkəmizə qarşı yaratdı-

ğı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünyaya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan fəaliyyəti ölkəmizin dünyada sülhün və firavanlığın çarçısı kimi tanınmasında çox böyük rol oynayır.

Elçin CƏFƏROV,
"Azərbaycan"

İndi bütün yollar Bakıda birləşir

İlham ƏLİYEV: "Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın nəqliyyat xəritəsini yenidən tərtib etdi"

Əvvəli 1-ci səh.

Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz "Şimal-Cənub nəqliyyat dəhlizi"ni də çox böyük diqqət yetirmişik... Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq getdik.



Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır. Bu ölkə dünya bazarına ildə 2 trilyon 400 milyard dollar dəyərində məhsul ixrac edir. Çin bu səbəbdən dünya bazarına istehsal etdiyi malları ixrac etmək üçün yeni nəqliyyat marşrutlarının yaradılması barədə təşəbbüslə çıxış edib. Həmin ölkə tərəfindən "Bir kəmə, bir yol" strategiyası üzrə Avropa ilə mal mübadiləsinin əsas marşrutlarından biri "Şərq-Qərb nəqliyyat dəhlizi"dir ki, bu sahədə də ölkəmiz mühüm rol oynayır.

İndi dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün qızğın siyasi və iqtisadi mübarizəyə başlayıb. Ona görə ki, bu yolların daşınması hansı ölkədən keçərsə, həmin dövlətlər milyardlarla dollar gəlir əldə edəcək. Prezident İlham Əliyev uzaqgörənliklə bu marşrut üçün vaxtında lazımı tədbirlər görüb. Belə ki, bizim nəhəng Xəzər Dəniz Donanımız var. Donanmanın tərkibində Xəzərin şərq sahilindən sol sahilinə yük daşımaq üçün bəzə gəmilərimiz kifayət qədərdir. İkincisi, Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alaraq yükünü doldurulub-boşaldılması üçün

sında Azərbaycanın vaxtında icra etdiyi nəhəng infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Bizim yolların Xəzərin şərqində qəribə və ya əksinə daşınması üçün hər cür imkanımız var. Bununla yanaşı, həmin gəmilərin yan ala biləcəyi hər cür imkanlara sahib Ələt Beynəlxalq Ticarət Limanı da fəaliyyət göstərir. Başlıcası isə, müasir dünya standartlarına cavab verən Bakı-Tbilisi-Qars dəmir yolu yolları vaxtında Avropaya çatdırma qabiliyyətinə malikdir.

Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz Şərqə Qərb, Şimala Cənub nəqliyyat dəhlizinin qovşağına çevrilib. Ölkəmiz mühüm infrastruktur layihələrinin rəhbərliyindən öncə yaratdığı üçün böyük üstünlüyə sahibdir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolu dünyanın nəqliyyat xəritəsini yenidən tərtib etdi.

Qədimlərdə Roma imperiyasının güclü olması və həminin bu imperiyaya ehtiyacı olduğunu bildirmək üçün belə bir ifadə işlədirdi: "Bütün yollar Romada birləşir". İndi isə dəyərli bir, bütün yollar Romada deyil, Bakıda birləşir. Bu, dövlətimizin apardığı uğurlu xarici siyasətin və ölkəmizdə həyata keçirilən nəhəng infrastruktur layihələrinin sayəsində mümkün olub.

Rüstəm KAMAL,
"Azərbaycan"

İcbari tibbi sığortaya mərhələlərlə keçilməsi barədə hökumətə təkliflər təqdim olunub

Xəbər verdiyi kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) hökumətə icbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiqi ilə bağlı təkliflərini təqdim etmişdir.

Bu barədə agentliyin yaydığı məlumatda bildirilir ki, icbari tibbi sığortaya keçidə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyi, tibb müəssisələrində yeni maliyyəməxanizminin tətbiqini nəzərə alaraq, İTSDA 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsi təklif edir.

Birinci mərhələdə icbari tibbi sığorta 20 şəhər və rayonda tətbiq olunacaq və proses yanvar-mart aylarını əhatə edəcək. Bu siyahıya Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Si-

yezər, Xızı, Şamaxı, İsmayılı, Ağsu, Qobustan, Bələkən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) da icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İkinci mərhələdə ölkə əhalisinin 23,82 faizində tibbi xidmət göstəriləcək.

İkinci mərhələdə (aprel-iyun aylarında) 17 şəhər və rayon - Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Bu inzibati ərazilərdə yaşayan ölkə əhalisinin 24,60 faizi icbari tibbi sığortadan yararlanacaq.

Üçüncü mərhələdə (iyul-sentyabr aylarında) 14 şəhər və rayonda - Lankəran və Şirvan şəhərləri, Masallı,

Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Həmin inzibati ərazilərdə ölkə əhalisinin 19,53 faizində sistem çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə (oktyabr-dekabr aylarında) Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonu əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32,05 faizini təşkil edir.

Məlumatda, həmçinin bildirilir ki, regionlar üzrə əhalinin sayı 2018-ci ilin statistikasına istinadən verilib və göstəricilərin hesablanması zamanı Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı nəzərə alınmayıb. Naxçıvan Muxtar Respublikasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Qeyd edək ki, Muxtar Respublikada icbari tibbi sığortanın tətbi-

qi sözügedən qurum həyata keçirir. Mərhələli tətbiq zamanı vətəndaşlara xidmət zərfi çərçivəsində ilkin səhiyyə, habelə təcili və təcili olmayan tibbi yardım xidmətləri, eləcə də ambulator və stasionar, o cümlədən həyati vacib dəyərli yüksək olan tibbi xidmətlər göstəriləcək.

Məlumatda, həmçinin qeyd edilir ki, İTSDA sığortalıların müvafiq növüdə, həcmində və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq qurumların (xidmətlər zərfi) hazırlanması üçün təminatın 3000 diaqnoz üzrə tibbi xidmətlər daxilidir. İcbari tibbi sığorta çərçivəsində təminat verilmə, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra İTSDA-nın rəsmi internet sahəsində yerləşdiriləcək.

"Azərbaycan"

Ağdamda keçirilən konfransda pozucu qüvvələrin fəaliyyəti və onlara qarşı mübarizə tədbirlərindən bəhs olunub

Ağdam rayonunun Quzanlı qəsəbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatlığı ilə "Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti" və "Terrorçuluqla mübarizədə gənc nəslin maarifləndirilməsi" mövzularında konfrans keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əbdi ölməz düşüncələri dövlətə, zülmətə, dahi rəhbərin xatirəsinə dərin ehtiramını bildiriblər.

Konfransın əvvəlində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

DTX BATM-in rəisi Rəşad Camalov tədbiri açaraq, konfransın məqsədi və mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi

terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun əhəmiyyətindən danışmaq və gənc nəslin azerbaycançılıq ideologiyası ruhunda tərbiyə olunmasıdır. Odur ki, mütemadi olaraq respublikamızın müxtəlif regionlarında belə tədbirlər keçirilir.

Məlumat verilib ki, BATM-in əsas məqsədi beynəlxalq terrorçuluq və onun müxtəlif təzahür formalarına qarşı mübarizə, eləcə də təhlükəsizliyi digər aspektlərinə dair kurslar, seminarlar, konfranslar və təlimlər təşkil etməkdir. Sahədə fəaliyyət göstərən şəxslərin peşəkariyyət səviyyəsinin artırılması və ictimaiyyətin maarifləndirilməsidir.

Tədbirdə DTX-nin əməkdaşı Tural Məmmədovun "Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti. Terrorçuluğa qarşı mübarizədə gənc nəslin maarifləndirilməsi" mövzusunda geniş məruzəsi dinlənib. Məruzəçi slaydlardan istifadə etməklə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti, həmçinin onlara qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı bəhs edib.

Konfransda terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə keşfiyyət fəaliyyəti, bəzə tədbir iştirakçılarına geniş məlumat verilib, cəbhə bölgəsində yaşayan sakinlərin informasiya təhlükəsizliyinə daha ciddi əməl etmələri üçün maarifləndirmə işinin vacibliyi vurğulanıb. Vətəndaşların mobil telefon danışıqlarında və sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmalarının, hərbi xarakterli məlumatların müzakirə edilməsinin yolverilməzliyinin, milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumlara müraciət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı keşfiyyət-pozuculuq, terror-təxribat fəaliyyətlərindən bəhs edən "Heç vaxt gec deyil" adlı sənədli film nümayiş olunub.

Sonda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.

Aqrar sığorta mexanizminin yaradılmasına başlanılıb

Prezident İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" fərmanına əsasən, hazırda aqrar sığorta sisteminin institusional çərçivəsi formalaşdırılıb.

Artıq fondun nizamnaməsi hazırlanmış, sığortalanaacaq kənd təsərrüfatı predmetlərinin əhatə dairəsi və təminat verilmək riskləri və sığorta tarifləri hesablanaraq sığorta haqqında dövlət büdcəsi hesabına ödənilməli dəstəyin miqdarı müəyyən edilib. Eyni zamanda müstəqil ekspertlər üçün itahənin keçirilməsi qaydaları hazırlanmış, aqrar sığorta elektron informasiya sisteminin əsasnaməsi formalaşdırılıb. Həzrətdə bu iş aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır. Bunun davamı olaraq cari ilin noyabr ayında AR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti başda nazir müavini İlhamə Qədimova olmaqla Türkiyəyə işgüzar səfər etmişdir. Səfər çərçivəsində Türkiyə Respublikasının Tarım və Orman Bakanlığı (Kənd Təsərrüfatı və Meşə Nazirliyi) və "TARSİM" AŞ kənd təsərrüfatı sığortası təşkilatı ilə görüşlər keçirilmişdir. Azərbaycan nümayəndə heyəti aqrarsığorta sisteminin əməliyyat mühiti və tənzimlənmə çərçivəsi ilə yaxından tanış olmuşlar. Eyni zamanda Azərbaycan Aqrar Sığorta Fondunun fəaliyyəti başlağıqdan dərhal sonra program təminatının hazırlanması, müstəqil ekspertlər institutunun formalaşdırılması və digər istiqamətlər üzrə Aqrar Sığorta Fondu və "TARSİM" AŞ arasında əməkdaşlığın qurulması ilə bağlı razılıqlar əldə edilmişdir.

Sonda qeyd edək ki, AR Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti qurumlarla birlikdə qısa müddət ərzində Aqrar Sığorta Fondunun fəaliyyəti başlasın və 2020-ci ilin ikinci yarısından etibarən sığorta məhsullarının istehlakçılara təqdim edilməsinə nail olmaq üçün tədbirləri intensiv olaraq davam etdirir.




Çin XİN rəhbəri: “Azərbaycan Prezidenti İlham Əliyev ÇXR Sədri Si Cinpinin ən yaxın dostlarından biridir”

Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İyo “Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyində keçirilən mərasimdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, bu məsələdə dövlət başçıları İlham Əliyev və Si Cinpinin münasibətlərimizin möhkəmləndirilməsi ilə bağlı qərarlarının böyük rol oynadığını deyib. Bildirib ki, Prezident İlham Əliyev ölkəmizin Çin ilə münasibətlərinin möhkəmlənməsinə böyük əhəmiyyət verir. Azərbaycan və Çin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli formada səmərəli əməkdaşlıq edir. Azərbaycan hər zaman “Vahid Çin” siyasətini dəstəkləyir və Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə olan dəstəyini yüksək qiymətləndirir.

Səfir Ə.Zeynallı Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və neqilyat-logistika potensialı ilə layihənin icrasında mühüm rol malik olduğunu deyib. Bu təşəbbüs iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir, müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprelinde Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu çərçivədə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu göstərir.



Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarının Çin Xalq Respublikasının Sədri Si Cinpinin ən yaxın dostlarından biri olduğunu deyib.

Qeyd olunub ki, Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İyo arasında münasibətlərin inkişafında böyük rol oynayır. Azərbaycan Xarici İşlər nazirinin müvafiq sərəncamı ilə Azərbaycan ilə əlaqələrin inkişafında və gücləndirilməsindəki xüsusi xidmətlərinə görə Van İyo “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.

Çinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini bildirən Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İyo dövlət başçıları arasında

çox möhkəm və inamlı münasibətlərin yarandığını, Prezident İlham Əliyevin ÇXR Sədri Si Cinpinin ən yaxın dostlarından biri olduğunu deyib.

Nazir Van İyo bildirib ki, ölkələrimiz həmişə bir-birini həssas məsələlərdə dəstəkləyib. O, cari ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmizin onda çox yaxşı təəssürat yaratdığını deyib.

Çin rəsmisi “Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmasından şərəf duyduğunu bildirib, bu medalın onun əməyinə verilən böyük dəyər olmaqla yanaşı, iki ölkə arasında dostluğun göstəricisi olduğunu deyib.

Ötən 2 ildə gömrük orqanları dövlət büdcəsinə əlavə 2 milyard manat köçürüb

Noyabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfir Mehdiyev “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, S.Mehdiyev cari ilin 10 ayında görülən işlər, həyata keçirilən islahatlar, tətbiq edilən yeni layihələr və gələcək hədəflər barədə danışıb. Bildirib ki, əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar hesabına şəxsləndirilərək bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

Komitə sədri aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhəddə keçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirildiyini, sərhədlərdə yerləşən göm-



rük postlarının buraxılış qabiliyyətinin dəfələrlə artdığını diqqətə çatdırıb. Şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdən danışan S.Mehdiyev uçotun düzgün qurulması məqsədilə atılan addımlardan bəhs edib, vahid risk platformasının yaradıldığını, görülən işlər hesabına gömrük ödənişlərinin yayınına hallarının və qaçaqmalçılığın qarşısının alınmasında mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb.

Komitə sədri son 2 ildə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürülməsini də həyata keçirilən səmərəli fəaliyyətin nəticəsi kimi qiymətləndirib. O, bu ilin 10 ayı ərzində 3,5 milyardəq elektron xidmət göstərildiyini, informasiya texnologiyalarının tətbiqi hesabına gömrük sistemində vətəndaşlar-məmur təmasının nisqumuna endirildiyini, gələcək hədəfin isə təmasın sıfırlanması olduğunu bildirib.

Eyni zamanda, ölkədə gömrük işinin daha da sə-

mərəli təşkil edilməsi məqsədilə təmsilçilik institutunun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan bəhs olunub, hüquqi şəxslərin 800-dən çox təmsilçilik üzrə mütəxəssisin xüsusi imtahanlara və kurslara cəlb edildiyi və prosesin davamlılığının təmin olunacağı bildirilib.

Daha sonra “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqindən, xarici ticarət dövrüyəsindən, gömrük orqanlarının kadr potensialının gücləndirilməsindən və tətbiq ediləcək yeni layihələrdən bəhs edən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların davamlı xarakter daşdığını, hərərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin ölkəmizin iqtisadi təhlükəsizliyini qorunması, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində yeni uğurlara imza atacağını diqqətə çatdırıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev jurnalistlərin suallarını cavablandırıb.

Abşeron rayonunun Məmmədli kəndində 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, mənzillərin sənədlərinin təqdim olunması tədbirində Əmək və Əhəlinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara aid vətəndaşlara qayğının artırılması sahəsində aparılan işləri qeyd edib. O, şəhid ailələrinin, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin mənzillə təminatı programının ildən-ildə gücləndiyini vurğulayıb.

Nazir müavinini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası qurulmasının müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 486-sı verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi təmin ediləcək.

A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. O, eyni zamanda, 2018-ci il



də 265 müharibə əlillinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib. Nazir müavinini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib. O, həmçinin bu il həyata keçirilən sosial paketlərinin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönəlməli sosial ödənişlərin də əhəmiyyətli şəkildə artırıldığını bildirib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar aparılan güclü sosial siyasətdən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası qurulmasının müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların ailələrinin, həmin döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıb. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına və hazırda müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Bakıda Beynəlxalq Onkologiya Konfransı keçirilib

Noyabrın 26-da Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) Beynəlxalq Onkologiya Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Türkiyə, Rusiya və Polşadan olan onkologiya mütəxəssisləri üzrə mütəxəssislər, həmçinin respublikamızın müxtəlif tibbi qurumlarının həkim və mütəxəssisləri iştirak ediblər.

Beynəlxalq konfransı giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açdı. O, Milli Onkologiya Mərkəzi və onun onkologiyası şöbəsində görülən işlər, müxtəlif elmi tədqiqat və praktik fəaliyyət sahəsində əldə edilən nailiyyətlər barədə iştirakçılara qısa məlumat verib, konfransın işinə uğurlar arzulayıb. Akademik Cəmil Əliyev onkologiya sahəsində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında yüksək səmərəli fəaliyyətlərə görə Türkiyə Onkologiya və Mamalıq Cəmiyyətinin prezidenti, İstanbul Mədəniyyət Universiteti Ginekologiya və mamalıq şöbəsinin rəhbəri, professor Ateş Karateke, Rusiya Federasiyası Genital Neoplaziya Assosiasiyasının vitse-prezidenti, tibb elmləri doktoru, professor Svetlana Roqovskaya Milli Onkologiya Mərkəzinin təkcə Azərbaycan əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərməsi istiqamətində elmi-metodik və profilaktik işləri əlaqələndirən aparıcı mütəxəssis olduğunu diqqətə çatdırıb. Svetlana Roqovskaya akademik Cəmil Əliyevə Milli Onkologiya Mərkəzinin Azərbaycanı səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə beynəlxalq qurum adından təşəkkür diplomunu təqdim edib.

Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənən konfransın açılışında ESGO-nun prezidenti, Bordonun Bergoniye İnstitutunun Xərçəng Mərkəzinin (Fransa) professoru Denis Querleu iştirakçılara video vasitəsilə müraciət edib, konfransın iştirakçılarına səmərəli iş arzulayıb. Tədbirdə çıxış edən Rusiya Federasiyası Genital Neoplaziya Assosiasiyasının vitse-prezidenti, tibb elmləri doktoru, professor Svetlana Roqovskaya Milli Onkologiya Mərkəzinin təkcə Azərbaycan əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərməsi istiqamətində elmi-metodik və profilaktik işləri əlaqələndirən aparıcı mütəxəssis olduğunu diqqətə çatdırıb. Svetlana Roqovskaya akademik Cəmil Əliyevə Milli Onkologiya Mərkəzinin Azərbaycanı səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə beynəlxalq qurum adından təşəkkür diplomunu təqdim edib.

Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənən konfransın açılışında ESGO-nun



Öz çıxışlarında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmil Qurbanov və Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova qeyd ediblər ki, hazırda bütün onkoloji xəstəliklər, o cümlədən uşaqlıq boynu xərçənginin erkən aşkar edilməsi və müalicəsi müasir tibbin qarşısında duran əsas istiqamətlərdən biridir. Bildirilib ki, xərçəng xəstəliyi beşəyiyətin böyük bələsidir və hər il dünyada 7 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. Diqqətə çatdırılıb ki, xərçəng xəstəliyi hər zaman aktual olub, bu gün də bu aktualıq azalmayıb. Bu, ehtimalı xəstəlikdir ki, yaşından, miqiyətdən asılı olmayaraq hər kəsə rast gəlinə bilər.

Uzun müddətdir ki, xərçəngdən əziyyət çəkən respublikanın Əməkdar artisti Tünzələ Əliyeva cərrahiyyə əməliyyatının uğurla keçdiyinə görə MOM-un baş direktoru, akademik Cəmil Əliyev

ve və əməliyyat edən həkimlərə təşəkkürünü bildirib.

Konfransda Türkiyə Ginekologiya və Mamalıq Cəmiyyətinin prezidenti, İstanbul Mədəniyyət Universiteti Ginekologiya və mamalıq şöbəsinin rəhbəri, professor Ateş Karateke “Uşaqlıq boynu xərçənginin erkən mərhələsinin müalicə taktikası” mövzusunda, Rusiya Federasiyası Genital Neoplaziya Assosiasiyasının vitse-prezidenti, tibb elmləri doktoru, professor Svetlana Roqovskaya - “İnsan papilloma virusu: müasir yanaşma”, Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin nümayəndəsi, Polşanın Bialistok Tibb Universiteti Ginekologiya və ginekoloji onkologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru Pavel Knapp - “Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin (ESGO) uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsində taktik etdiyi standartlar”, Türkiyənin Giresun Universiteti Ginekologiya və mamalıq kafedrasının dosenti Məlahət Atasever “Hamillik zamanı uşaqlıq boynu xərçənginə yanaşma”, Azərbaycan Milli Onkologiya Mərkəzinin Onkologiya və mamalıq şöbəsinin rəhbəri Şəmistan Əliyev “Milli Onkologiya Mərkəzində uşaqlıq boynu xərçənginin müalicə təcrübəsi” və digər mütəxəssislər onkologiya xəstəlikləri əhatə edən təqdimatlarla çıxış ediblər.

Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 10 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, noyabrın 27-də Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkologiya Konfransı 2019” çərçivəsində mütəxəssislərin iştirakı ilə “Uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda “dəyirə masa” keçiriləcək, onkologiya üzrə müxtəlif mütəxəssislər aparılacaq.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: Elmlə təhsilin inteqrasiyası

Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə elm və təhsilin inteqrasiyası (ISE-2019) mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru, akademik Rəşad Saqdeyev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev mövzunu aktualığından danışıblar.

Tədbirdə Rəşad Saqdeyev “İnteqrasiya edilmiş tədqiqat və təhsil yanaşmasında ən yaxşı təcrübələr” mövzusunda məruzəsi dinlənib. Alim müvafiq sahədə ali təhsil mütəxəssislərinin rolunu qeyd edib, bununla bağlı Azərbaycanda aparılan işləri yüksək qiymətləndirib.

İsraildən Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov “Innovasiya, texnologiya və sahibkarlıq ərsində ali təhsil və tədqiqat” mövzusunda çıxış edib. O, ali təhsilin və tədqiqatların müasir dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğulayıb, tədrisin müvafiq istiqamətlərdə qurulmasına dair fikirlərini bölüşüb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazasında danışıb. Ölkə rəhbərliyi tərəfindən elmin və təhsilin inkişafına göstərilən böyük diqqət və qayğınin nəticəsi olaraq uğurlu qazanılmışdır.

Kembric Molekulyar biologiya laboratoriyasının (MRC) müdiri, professor



Qərib Mürşüdo “Elm və təhsil arasında əlaqələr: tədqiqat institutları və təhsil universitetləri” mövzusunda çıxış edib.

Səudiyyə Ərəbistanı Kral Fahd Neft və Mineral Universiteti, Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin fakültə üzvü, geologiya elmi proqramının rəhbəri Cek Dvorkin “Fundamental elm və aspirantura: rəqəmsal geologiya nümunələri əsasında” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda həmçinin “Clarivate Analytics” şirkətinin təmsilçisi Nik Turnerin “Tədqiqatların ölçülməsi və innovasiyaların tətbiqi: Bakı Dövlət Universiteti “Web of Science” prizmasından”, Pakistan COMSATS Universitetinin Elm fakültəsindən professor Arşad Sa-

lem Bhattinin “İslamabad COMSATS Universitetində elm və təhsil”, Türkiyənin Akdeniz Universitetinin Kənd təsərrüfatı biotexnologiyası departamentindən professor Terlan Məmmədovun “Müasir molekulyar biotexnologiyaların gücü: səhiyyə, kənd təsərrüfatı, ərzaq istehsalı və sənaye sahələrində tətbiqi”, BDU-nun Fizika fakültəsindən Şahlar Əsgərovun “Bakı Dövlət Universitetində dəqiq və texniki elmlərin tədrisində təhsil və elmin vahədi”, Koreya Respublikası Pusan Milli Universitetinin Molekulyar biologiya departamentindən İsmayıl Zülfiqarovun “Bilik və bacarıq, öyrətmə və yoxlama - şəxsi perspektivlər” mövzularında məruzələrin dinlənib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Noyabrın 26-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Göyçay, sədr müavini Gündüz İsmayılov isə Ucar rayonunda vətəndaşların qəbulunu keçirilib.

Qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalarla vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərə bağlı müraciətlərə baxılıb.

Zərdab, Kürdəmir, Göyçay və Ucar rayon sakinlərinin iştirak etdiyi qəbulla zamanı hər bir vətəndaş diqqətlə dinlənib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi əla yerində öz həllini tapıb, digər müraciətlər üzrə komitənin bölgə şöbəsinə müvafiq tapşırıq

lar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasında razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Gənclik



İnsan kapitalı

"Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur".

İlham ƏLİYEV

Prezident İlham Əliyevin Dini liderlərin II Bakı Sammitində səsləndirdiyi bu fikirlər sözün hər bir mənasında milli dəyərlərin, xüsusən də ailə dəyərlərinin bizim üçün ən böyük sərvət olduğuna işarədir. Bu həm də son zamanlar tez-tez gündəmə gətirilən Avropa dəyərlərinin yerliyərsiz təbliğatına qarşı ən argumentli cavabdır.



Milli köklərə söykənən mənəvi dəyərlərimiz həmişə yaşayacaq

Təbii ki, cənab Prezidentin qeyd etdiyi kimi, bu dəyərlərə sahib çıxmaq, onları qorumaq, təbliğ etmək peşəsindən asılı olmayaraq hamımızın ən vacib işidir.

Yaşadığımız dövr internet əsridir. Müasir informasiya texnologiyaları vasitəsilə hər gün ailə içərisində zərərli-zərərsiz milyonlarla informasiya daxil olur. Ölkə rəhbəri diqqətimizi ona çəkir ki, dünyanın müxtəlif yerlərində milli-mənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözəndən salınır, bizim üçün yad olan, azərbaycanlıq ruhuna, təfəkkürümüzdə uyğun olmayan yeni "dəyərlər sistemi" asılıdır. Bu sərəitdə böyükdə olan gənc nəsli də milli vətənpərvərlik əzmində, eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə etmək, əsl Azərbaycan vətəndaşı yetişdirmək çətin prosesdir.

Təmsil olunduğumuz Azərbaycan Milli Elmə Akademiyası (AMEA) elm mədəniyyəti ilə yanaşı, hər zaman Azərbaycanın hərətarfı inkişafında, milli şüur və özünüdərkini, vətənpərvərlik tərbiyəsinin, mənəvi dəyərlərin, xüsusən də ailə dəyərlərinin təbliğində, arşdırılmasında böyük xidmətlər göstərmiş bir məkandır. Bu gün istər dəqiq və təbii elmlər olsun, istərsə də humanitar-ictimai elmlər sahəsində aparılan tədqiqatlar dəyərlərin yaşadılması, inkişafı və sonrakı nəsillərə çatdırılması bir istiqamət kimi seçilir. Bu nöqtəyi-nezərdən heç bir mübaligəyə yol vermədən deyə bilərik ki, akademik elminizin əsas mərkəzi kimi AMEA yüksəkixtisaslı milli kadrların



hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya elm məkanına inteqrasiya, eləcə də milli köklərimizə söykənən mənəvi-mənəvi dəyərlərimizin təbliği yolunda özünəməxsus vəzifələri layəqətlə yerinə yetirir. Akademiyada hazırda dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı alimləri ilə ölkəmizin inkişafına yeni təhəvül verməkdədir. Yerində yetirilən tədqiqat işlərində, müdafiə olunan dissertasiyalarda milli-mənəvi dəyərlərimizin Azərbaycanın tarix və cəmiyyətinin mədəniyyətində möhtəşəm rolu və yerini xüsusi qayğı ilə əhatə olunmuşdur.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və o, daim nəsildən-nəsələ ötürülür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşındadır. Xalqımız dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini əzmlə qoruyur. Bu işdə yaradıcı gənclərimizin fəaliyyəti xüsusi vurğulanmalıdır.

Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanda siyasi və mənəvi tərəkürdə böyük dəyişikliklər baş verdi. Xalqımız azadlıq, qəhrəmanlıq mübarizəsi dövrünü yaşadı. Cəmiyyətin mədəni-intellektual potensialının inkişafı milli ideyaların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Tarixin çağırışlarına cavab verən məhz sağlam düşüncəli gənclərimiz oldu. Düşüncə meydanlarında, ictimai həyatda, incəsənət, elm sahəsində, fəhlə kimi əməyində, işində o, qəhrəmanlığı, istedadı, doğma torpağına olan sədaqətli sevgi bildi. Bu həm də onu göstərdi ki, 70 il sovet əsarətində xalqımızın sahib olduğu milli-mənəvi dəyərləri sarsıdacaq bilməyib. Qafqazda Azərbaycan yeganə dövlətdir ki, mədəniyyətlər və dinlərarası dialoqun dəstəkləyən beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu gün Azərbaycan modeli bir çox dövlətlər üçün nümunədir. Amma təəssüf ki, uzun illər boyu milli mədəniyyətimizə qarşı erməni siyasətçiləri, mədəniyyət xadimləri və onların havadçıları tərəfindən mənəvi hücumlar davam etməkdədir.

Hazırda Azərbaycan gəncliyinin avanqard qüvvəsi olaraq AMEA-nın gənc alim və mütəxəssisləri həm elmi, həm də ictimai fəaliyyətləri ilə - beynəlxalq konfrans, elmi seminarlar, telekonferans, elmi mətbuat, xarici telekanallar vasitəsilə dəyərlərimizin təbliği işində xüsusi fəallıq göstərirlər. Onlar zəngin milli poeziyamızın, musiqi xəzinəmizin qorunmasında öz sözlünü deyir, maraqlı araşdırmalar aparırlar.

Azərbaycanın 5 mindən artıq gəncini özündə birləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurası yaradığı vaxtdan indiyədək dünyanın aparıcı elm mərkəzinin gənc alimlərini bir araya gətirən onlarla beynəlxalq konfrans və elmi simpozium təşkil edib. Bu tədbirləri təşkil etməkdə məqsəd təkcə Azərbaycan elminin dünya elminə inteqrasiyası deyil, eyni zamanda ölkəmizin mədəni-mənəvi dəyərlərinin xarici həmkarlarına təbliği, tanıtılmasıdır. Elə bir beynəlxalq miqyaslı tədbir olmayıb ki, həmin tədbir çərçivəsində xarici alim qonaqlarımızın ölkəmizin tarixi məkanlarına ekskursiyası təşkil olunmasın və onlara öz dilində milli-mənəvi dəyərlərimiz haqqında əsaslı şəkildə məlumat verilməsin.

Bu gün dünya təcrübəsində geniş təbliğ edilən "Yay məktəbləri", "Qış məktəbləri" təşkil olunur ki, bunların sayəsində gənclər tariximiz, milli köklərimiz, dəyərlərimiz aşılansın. Belə tədbirlərdə akademiyaya ilə yanaşı, müxtəlif universitetlərin tələbələri, o cümlədən istedadlı şagirdlər üçün ekspertlərin iştirakı ilə ayrı-ayrı mövzulara seminarlar keçirilir, intellektual yarışlar təşkil olunur, tarixi-mədəni abidələr ziyarət edilir. Əsas məqsəd də milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixi formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrini rolunu artırmaqdır.

İstedadlar

Gənclərin "Xarı bülbul" yaradıcılıq festivalı



Binəqədi rayonu Şuşa Dövlət Musiqili Dram Teatrında "Xarı bülbul" gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi gənclərin mədəni incilərini təbliğ etməkdir, gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqdan, uşaq və yeniyetmələrdə yaradıcılığa maraqla yanaşmağa ibarətdir.

Festivalın rəsmi açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Türkiyə Respublikasının ölkəmizdə fəvqəladə və səlahiyyətli səfiri Erkan Özalp, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Samir Kazimov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Qarabəq qaziləri, gənclər, o cümlədən Türkiyə, Macarıstan və Moldovadan olan gənclər, məktəblilər iştirak etdilər.

Tədbirdə əvvəlcə şəhid polkovnik Qasım Ramazanovun qızı Fidan Ramazanovanın skripkada ifası ilə Binəqədi rayonunun gənclərinin işləri, rəsm əsərlərinə baxış keçirilib, sonra yaradıcı gənclər musiqi, şeir və rəqslər ifa edib, tamaşalar göstərilib.

Gələcəyə dəstək

Milli və qlobal prinsiplərə əsaslanan siyasət

Gənclər ölkənin demografik inkişafında mühüm rol oynayırlar. Belə ki, ölkəmizdə əhalinin 30 faizini yaş 14-dən 29-dək olan şəxslər təşkil edir. Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı, aparıcı qüvvəsi və əmək resursudur. Gənclər çox vaxt gələcəyi təmsil edən bir təbəqə hesab olunur, çünki onlar hazırda mövcud olan biliklər bazasına yeni fikirlər və enerji gətirirlər.



Leyla ABBASLI, Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı

Onlar həmçinin cəmiyyətə və ya ümumiyyətlə dünyaya fayda verən yeni keşflərə və inkişafa səbəb ola biləcək həvəyə malikdirlər. Bu səbəblə də gənclərə doğru atılan hər bir addım gələcəyə investisiya deməkdir.

Ümumilikdə gənclər siyasətinin əsas məqsədi onların bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsinə və təcrübə qazanmalarına şərait yaratmaqdır. Bu, gənclərə cəmiyyətə inteqrasiya etməyə və xüsusən vətəndaş cəmiyyətində, əmək bazarında fəal rol oynamağa imkan verir.

Azərbaycanda əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu gənclərə bağlı müstəmədi olaraq inkişaf proqramlarının qəbul olunmasında, 2007-ci ilin "Gənclər ili" elan edilməsində, gənclərin həyat şəraitinin yaxşılaşdırılması üçün reallaşdırılan müxtəlif sosialyönümlü tədbirlərdə, o cümlədən sosial evlər layihəsində,

2013-cü ildə gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması məqsədilə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsində görə bilərik.

Prezidentin gənclər siyasətinin əsas tərkib hissələrindən biri də onlarla bağlı kadri siyasəti və o cümlədən gənclərin rəhbər vəzifələrə gətirilməsidir. Bu gün savadlı, müasir kadrların irəli çəkilməsi ilə hakimiyyətdə gəncləşmə siyasəti həyata keçirilir. Bu islahatlar birbaşa Prezident İlham Əliyevin şəxsi təşəbbüsüdür və uğurla davam etdirilir. İslahatların müjdəsini dövlət başçısı 2018-ci ildə növbədənəkar prezident seçkilərində qalib gəldikdən dərhal sonra vermişdi. Bu müjdəni bir-birinin ardınca gənc nazirlərin təyinatı, son günlərdə isə gənc icra başçıların təyin olunması reallaşdırmışdı. Prezidentin gənc kadrlara ümidi böyükdür. O, yeni nəsildən şəffaf, dinamiklik, innovasiya, təcraçı gözləyir. Bunu yeni təyin olunan icra başçıları ilə görüş-

Konfrans və elmi simpozium çərçivəsində məhz interaktiv müzakirələr təşkil edilir ki, həmin müzakirələrin bütün mövzuları keçmişimizlə müasirliyimizin vəhdətinə həsr olunur. Təbii ki, təkə tarixi keçmişimizdə də ilgisiz qalmaq olmaz. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, yalnız keçmişin yaddaşını yaşayın insanlar zaman duyğusunu itirir. Əslində isə keçmişdən miras qalan irsə arxalanaraq gələcəkdə özünü təsdiq imkanını genişləndirmək biz gənc alimlərin əsas vəzifəsidir. Azərbaycan öz müdrik övladları sayəsində türk dünyasının baş tarixində yalnız fəthlik, böyük hərbi və qılınc himayəsi gücünə deyil, həm də siyasi mədəniyyət, diplomatiya və dövlətçilik kimi köklərə əsaslandırdığı aşkara çıxarır. Yene də bu sahədə elmi təsisatların xüsusi rolu danılmazdır. Başqa sözlə, məhz AMEA Azərbaycan xalqının milli fikiri və mədəniyyətinin özərlilik inkişaf yollarının aşkarlanmasında, onun milli mənəvi və elmi intibahında, dünyada tanınmış məktəblərin və istiqamətlərin formalaşdırılmasında inkişaf etməsinə misilsiz rol oynamışdır. Bu, xalqımızın əsrlərdən bəri toplanmış elmi sərvətinin qorunması ilə yanaşı, əslində Azərbaycanın mövcudluğunu şərtləndirən məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daim axad, milli təfəkkürü, milli ruhun qorunub saxlanması maraqlı olan vətəndaşların əhəmiyyətli məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daim axad, milli təfəkkürü, milli ruhun qorunub saxlanması maraqlı olan vətəndaşların əhəmiyyətli məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daim axad, milli təfəkkürü, milli ruhun qorunub saxlanması maraqlı olan vətəndaşların əhəmiyyətli məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daim axad, milli təfəkkürü, milli ruhun qorunub saxlanması maraqlı olan vətəndaşların əhəmiyyətli məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daim axad, milli təfəkkürü, milli ruhun qorunub saxlanması maraqlı olan vətəndaşların əhəmiyyətli məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daim axad, milli təfəkkürü, milli ruhun qorunub saxlanması maraqlı olan vətəndaşların əhəmiyyətli məhkə sütünə olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycanlılığın, elmi-dini, milli maraqların qorunmasına və inkişafına əsl xidmətdir.

Tribuna

Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir

Çoxmədəniyyətlik hər bir cəmiyyətin inkişafının təməlidir. Bu baxımdan multikulturalizm bir siyasi fəlsəfə mövzusu olub fərqli dərəcədə dəyişərək inkişaf edən ideologiyaları və siyasətləri əhatə edir, cəmiyyətin inkişafına təsir göstərir. Multikulturalizmin yaşayış tərzini müəyən edən əsas faktorlar, xüsusən də beynəlxalq əhəmiyyətli müasir dünyamızda xüsusi diqqətdə olan məsələdir. Humanist olmaqla yanaşı, demokratik dəyərləri özündə ehtiva edən ideologiya kimi multikulturalizm tolerantlığın göstəricisidir.



Asiman HACIYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

Multikulturalizmsiz humanizm, beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma əsasında formalaşacaq dostluq və əməkdaşlıq münasibətləri mümkünə gətirir. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri göstəricisi məhz multikulturalizmdir. Təbii ki, digər mədəniyyətlərin xüsusiyyətlərini və tarixini öyrənmədən həmin mədəniyyətə tolerant yanaşmaq mümkün deyil. Bu münasibətlərin öyrənilməsi mədəniyyətlərin və sivilizasiyaların dialoqunun qurulmasına mane olacaq mühüm bir məsələdir. Bu baxımdan multikulturalizm ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət dəyərlərini tanıyan bir siyasətdir.

Bir dövlətin müxtəlif fərqli mədəniyyətlərinin daşıyıcısı olan etno-mədəni qrupları və dini konfessiyaları özündə ehtiva etməsi hər zaman multikultural adlandırılır. Multikulturalizmin formalaşması üçün mövcud prinsiplər və tələblər əsas götürülməlidir. Dövlətin çoxkonfessiyalı bir cəmiyyətə sahib olması multikulturalizmin siyasətinin yürüdülməsi fonunda ölkənin gələcək inkişafına təhlükə formalaşdırır, tam əksinə, buna dəstək olmaqla çoxşaxəli inteqrasiyanın təmin olunmasında böyük rol oynayıb. Müasir mədəni cəmiyyətlərin düşünülümü multikulturalizmi siyasəti olmadan sabit inkişafı da mümkün deyil. Azərbaycan milli mədəniyyətinə inteqrasiya olunan müxtəlif xalqların mədəni zənginlikləri ölkənin inkişafının təməlidir. Bu, da qeyd olunan fikrin sübutudur. Multikultural ənənələrdən imtina etmək siyasi qarşıdurmalara bünövrə qoymaq deməkdir.

Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat təzi olaraq uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycan müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayıb, ölkənin inkişafında rol alırlar. Azərbaycanın fərqli etnik qrupların nümayəndələri qarşılıqlı anlaşma və dostluq şəraitində yaşayaraq birləşərək Azərbaycanın inkişafına böyük töhfə veriblər.

Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat təzi olaraq uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycan müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayıb, ölkənin inkişafında rol alırlar. Azərbaycanın fərqli etnik qrupların nümayəndələri qarşılıqlı anlaşma və dostluq şəraitində yaşayaraq birləşərək Azərbaycanın inkişafına böyük töhfə veriblər.

Azərbaycan dövləti multikultural ənənələr əsasında inkişaf edən zəngin milli-mədəni dəyərlərə malik bir ölkədir. Multikulturalizm Azərbaycan xalqının həyat təzi olaraq uzun illər ölkənin inkişafının stimullaşdırıcı siyasətidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqilliyin bərpasından sonra multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi gücləndirilib. Bu güclü dəstəyin yekun nəticəsidir ki, bu gün Azərbaycan müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayıb, ölkənin inkişafında rol alırlar. Azərbaycanın fərqli etnik qrupların nümayəndələri qarşılıqlı anlaşma və dostluq şəraitində yaşayaraq birləşərək Azərbaycanın inkişafına böyük töhfə veriblər.

Dövlət siyasəti və həyat təzi olaraq ölkəmizdə multikulturalizmin təməli Ümummilli Lider tərəfindən qoyulmuşdur. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdırdan sonra Azərbaycan vətəndaş müharibəsindən qurtulması ilə yanaşı, ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycanlıq ideologiyası ətrafında birləşdirməsi bunun əsas göstəricisidir. Təbii ki, bu uğurlu multikultural xarici və daxili siyasətin nəticəsidir ki, həmin vaxtlardan etibarən bu günə qədər Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar rifah və firavanlıq içərisində yaşayıb.

Bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu multikultural siyasətin məqsədlərindən biri də mədəniyyətlərin bir-birinə inteqrasiyası dərəcəsinin artırılmasını təşviq edərək bu siyasətin ölkənin inkişafına təsirini təhlil etmək, bununla da uğurlu, sağlam və firavan cəmiyyətin formalaşdırılmasının əsaslarını müəyən etməkdir. 2016-cı ilin multikulturalizm ili elan edilməsi bu siyasətin əsaslarını təkmilləşdirdi. Bu siyasət növbəti illər ərzində də ölkənin uğurlu inkişafının təməlidir. Ölkə rəhbəri Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkən olduğunu hər dəfə vurğulayıb və ölkəmizin Şərq və Qərbdə coğrafi körpü olmaqla yanaşı, mədəniyyət körpüsü olduğunu da qeyd edir. Dünyada dəhşətli hadisələr baş verməsi, Yaxın Şərq, Ön Asiya, Avropa böhranları fonunda Azərbaycanın sabitlik, inkişaf, rifah, təhlükəsizlik şəraitinin başlıca səbəblərindən biri də həzrət respublikada multikultural dəyərlərin və ənənələrin mövcudluğu, müxtəlif xalqların birgə firavan yaşayışıdır.

Bir ölkənin iqtisadi və mədəni inkişafı daim qarşılıqlı əlaqədədir. Bu baxımdan multikulturalizm dövlət siyasətinin, iqtisadi inkişafın özlündən kənarında ola bilməz. Bu gün Azərbaycan sosial-iqtisadi və digər sahələrdə dünyada qabaqcıl mövqeləri tutub, bu həm də onun müxtəlif mədəni, etnik qrupları birləşdirərək qorunmasının, dəyərlərin qiymətləndirilməsinin göstəricisidir. İnkişafımızın təməlinə olan Azərbaycanın multikulturalizm modeli bütün dünyaya müasir inkişaf nümunəsi göstərmiş və artıq özünü sübut etmişdir. Hazırda ölkəmizin bu sahədə təcrübəsi bir örnək kimi öyrənilir. Azərbaycan xalqı birgə yaşayış təcrübəsi, həyat təzi, müxtəlif cəmiyyətlərə tolerant münasibətlə multikulturalizmi yaşayır və onun gələcəyini müəyən etməklə ölkənin inkişafını gücləndirir.

Asiman HACIYEV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

Xəbər

İdman könüllüləri bir arada

Gəncə Dövlət Universitetində Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idman könüllüləri ilə görüş keçirilib.



Görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyinin sədri Mirzaqul Seyidzadə çıxış ediblər. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və "Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.

Yekunda isə Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının "Oyun Karvanı Azərbaycan" layihəsi əsasında Gənclər və İdman Nazirliyi tərəfindən uşaqların iştirakı ilə keçirilmiş şən eyləncəli yarışların təşkilində iştirak edən könüllülər təltif olub.

"Azərbaycan"



ERMƏNİ SEPARATİZMİ



Erməni təxribatının "Sumqayıt ssenarisi"

Əvvəli 1-ci səh.

Sumqayıt hadisələrində həlak olanların sayını bəzən ağağələməz dərəcədə artırır. "Pravda" qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, Sumqayıtda guya 1000 nəfərə qədər adam öldürülüb. Ermənilərin saxta mənafeyi qorunması üçün köhnə veridirlər. Hətta məqsədlərinə çatmaq üçün Moskvanın üzünə ağ olurdular. Toplantılarında Moskva, Mərkəzi Komitəyə, yer xalqına inamsızlıq ifadə edən bəyanatlar yayırdılar... O vaxtlar Qarabağ komitəsinə rəhbərlik edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan idi. Deməli, hələ sovet vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağ Azərbaycanı qoruyub saxlayan bir qüvvəyə çevrilməyə çalışırdı...



1988-ci il mart ayının 1-i idi. Əmingildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər yolu kəsdilər. Məndən sənəd tələb etdilər. Onda cəmi 15 yaşım vardı. Dedim ki, hələ pasport almağa yaşım çatmır. Mənim bu cavabım onları daha da hiddətləndirdi. Əli dubinkalı 5 əsgər məni qəddarlıqla döyməyə başladı. Həmin vaxtdan 23 il ötür. Məni ölümcül yaraladılar, əlil etdilər...



Sumqayıtda o hadisələr zamanı "xilaskar" sovet ordusunun vəhşilikləri ilə üzgən adamlar çox olub. İmperiya nökrələri heç nədən xəbərlənməyən, günahsız Əhməd Əhmədova da eyni hiyləgərliklə ölüm hökmü çıxartdılar. 1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası genişləndi. Komendant saatından sonra 2 minə yaxın adam həbs olundu. Qəribə burasıdır ki, cəmi 2-3 gündə dünyanın ən uca qatlarından ermənilərin tərəfdarları və təbliğatçıları bu şəhərdə peyda olmuşdular. Jurnalist Eyrüz Məmmədov deyir ki, hadisələrin sabahısı İsvaçevdən gələn Artaşes Qabrielyan adlı birisi vit-deokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. Milliyyətçə erməni olan Artaşes Qabrielyan Sumqayıtdakı hadisə ilə bağlı lentə aldığı materiala belə ad qoymuşdu: "Bizi başkəsənlərdən xilas edin". Bu hadisələrdən sonra Azərbaycan qarşı böyük təbliğat kampaniyası başladı. "Azadlıq" radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri öz xeyirlərinə şərh etmək üçün hər cür böhtana, şərə əl atdı. Ölənlərin sayını artırır, yalan və qarəzli məlumatları mətbuat səhifələrində yayırdılar. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri fəallaşdılar, iftira və təhrifə üstünlük verməklə çoxlu sayda kitablar nəşr etdirdilər.

Sumqayıt hadisələrindən dərhal sonra Serqo Xanzadəyan, Zori Balayan və Silva Kaputikyan SSRİ-nin rəhbəri M.Qorbaçovla görüşmüş və həmin görüşün nəticəsi olaraq Sumqayıt ordu yerləşdirildi. Elmə həmin gündən başlayaraq şəhərdə komendant saati təlbiç olundu. Əlbəttə, o vaxtlar M.Qorbaçov siyasi çətinlik və prinsipiallıq göstərsəydi, baş verən hadisələrin qarşısı alınmışdı. Amma onun təhriki və köməyi ilə hadisələr daha da şiddətləndi. İş o yerə gəlib çatdı ki, baş verən hadisələrdə 400-dən çox azərbaycanlı həbsxanalar dolduruldu. Onlar hər cür hədələrə, təqiblərə, işgəncələrə məruz qaldılar. Hələ o vaxtlar cəmi 15 yaşlı olan Azər Babayev aldığı ağır zədədən bu gün də əziyyət çəkir, çarçapay dustağıdır. O günləri xatırlayan Azər Babayev çətinliklə də

Sumqayıt hadisələrini araşdıran siyasi analitiklər, bu mövzuda yazan jurnalistlər, eləcə də hadisələrin mahiyyəti ilə maraqlanan insanların çoxu hələ o vaxtlar yaxşı dərk etmişdilər ki, iğtişaşların ssenarisi Moskvada, Siyasi Bürodada hazırlanmışdı.

(əvvəli qəzetin 26 noyabr nömrəsində)

olsa, bunları deyə bildi: "1988-ci il mart ayının 1-i idi. Əmingildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər yolu kəsdilər. Məndən sənəd tələb etdilər. Onda cəmi 15 yaşım vardı. Dedim ki, hələ pasport almağa yaşım çatmır. Mənim bu cavabım onları daha da hiddətləndirdi. Əli dubinkalı 5 əsgər məni qəddarlıqla döyməyə başladı. Həmin vaxtdan 23 il ötür. Məni ölümcül yaraladılar, əlil etdilər..."

İkinci Dünya müharibəsindən sonra Qərbin SSRİ-yə qarşı elan etdiyi "soyuq müharibə" 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində artıq öz nəticəsinə verməkdə idi. Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov bütün siyasi fəaliyyətinin böyük hissəsini Avropanın SSRİ-ni iflasa uğratmaq cəhdləri ilə uğunlaşdırırdı. Bu proseslərin hazırlanması və həyata keçirilməsində bir sıra xarici dövlətlərin köməyi olub. Qırncı imperiyanın parçalanması, yer üzündən silinməsi mütəfiq respublikaların xalqlarını qarşı-qarşıya qoymaq, etnik münaqişələr yaratmaq "zəruriyyəti" ortaya qoyurdu. Bu cür münaqişələrdən biri hesab olunan Dağlıq Qarabağda yaradıldı. Keçmiş SSRİ-də milli məsələnin ən əsas amillərindən biri olduğu yaddan çıxarmışdı. Özünün iflası prosesini yaşayan imperiyada hər hansı lokal qarşıdurma genişmiqyaslı münaqişəyə çevrilə bilərdi. Həmin vaxtlarda meydana atılmış Dağlıq Qarabağ məsələsi Azərbaycanda bir sıra problemlərin ortaya çıxmasına səbəb oldu və ermənilər bu faktordan məhərrətə istifadə edərək öz bədnam niyyətlərini həyata keçirməyə başladılar.

1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin bir neçə səbəbi vardı. Ermənilər Azərbaycanı da soydaşlarının zorakılığı məruz qalması görüntüsü ilə neinki bu şəhərin sakinlərinin, bütövlükdə azərbaycanlıların şəxsinde düşmən obrazı yaratmaq, bununla da öz mənfur niyyətlərini ört-basdır etmək fikrində idilər. Həmin illərdə Sumqayıtda gənclər çoxlu təşkil etdilər. Onlar müxtəlif bəlgələrdən gəlir, iş düzəlir, yatacaq xanələrdə yaşayırdılar. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı şəhərdə hər cür adam tapmaq mümkün idi. Müşahidçilər sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə müxtəlif uyşurucu maddələr qatılmış çoxlu miqdarda alkoqol içkilər paylamışdılar. Ermənistanın qaçqın düşərk respublikamıza pənah gətirənlərin böyük hissəsi də həz Sumqayıtda məskunlaşmışdı. Öz doğma yurd-yuvalarından zorla qovulan bu adamların təbii narazılıqlarından imkan daxilində istifadə etmək, eləcə də hadisələrin guya onlar tərəfindən törədildiyini bəyan etmək daha inandırıcı görünürdü.

Üç minə yaxın günahsız şəhər sakini həbs edildi

Sovet imperiyasının tarix boyu xalqımıza qarşı süngüyə çevirdiyi erməni daşnakları və onların dünyanın hər yerindəki təəssübkeşləri 1988-ci il fevralın 27-29-da Sumqayıtda əsl vəhşilik aktı törətdilər. Əvvəlcə şəhərə atılan təşkilatçılar, təxribatçı qruplar insanları inandırmaq üçün SSRİ-ni, Ermənistanı və Dağlıq Qarabağda ermənilər azərbaycanlıları kütləvi şəkildə dö-

yür, öldürür, azyaşlı qızları zorlayır. Onlar Bakının dəmiryol vağzalına Ermənistan "vaqon-vaqon meyitlər gətirildiyini" israr edirdilər. Həmin ərəfədə hüquq mühafizə orqanlarının səlahiyyətləri dondurulmuşdu. Şəhərə vaxtında ordu göndərilməsi tələbləri artıq fevralın 27-də Sumqayıtda olan SSRİ DTK-nin sədr müavini Bobkov tərəfindən heç eşidilmirdi də. General Kravçev rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə Sumqayıta daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər Partiya Komitəsinin binasını mühasirəyə alaraq gözlemə mövqeyində dayanmışdılar. Həmin anlarda şəhərdə malum qüvvələr tərəfindən erməni millətləndən olanlar döyülür, öldürülür, incidilirdilər.

Martin 1-dən keçmiş SSRİ Prokurorluğunun istintaq qrupu hadisələri araşdırmaq üçün fəaliyyətə başladı. Bu qrupa keçmiş SSRİ Prokurorluğu Baş İstintaq İdarəsi rəisinin müavini Nənaşev və Baş Prokurorluq yanında xüsusilə mühüm işlər üzrə müstəntif Qalkin başçılıq edirdilər. Keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Hərbi Prokurorluğunun xüsusi qrupları da Sumqayıtda idilər. Üç minə yaxın günahsız şəhər sakini həbs edildi. Onlardan bir qismi inzibati məsuliyyətə cəlb olundu, bir qismi isə müxtəlif yollarla azadlığa çıxıb. 94 nəfər haqqında isə cinayət işi başlanıldı. İstintaq zamanı tutulanların zorakılıqla bir-birinə qarşı ifadələr verməsində adı çəkilən qrupla yanaşı, Azərbaycanın müvafiq qurumlarının üzvü olan əməkdaşlarının da "xidməti" olmuşdu. Məhkəmələr yuxarıları göstərişlərini əsas tutmuş, baxılan cinayət işlərində qanunun aliliyi prinsiplərini kobudcasına pozaraq ədalətli hökmər çıxarmışlar. 18 oktyabr-18 noyabr 1988-ci il tarixdə Moskvada keçmiş SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, İ.Cəfərovun, T.İsmayilovun cinayət işlərinə baxmış, prosesdə müttəhimlərə qarşı ittihamların əsassızlığı sübut olmuşdu. Ona görə də həmin iş bütövlükdə yenidən istintaqa qaytarılmış idi. Buna baxmayaraq, yalnız İ.Cəfərovun və T.İsmayilovun cinayət işinin materialları yenidən təhqiqatə verilməmiş, Ə.Əhmədova isə heç bir tutarlı dəlil-sübut tapmadan hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum edilmiş və hökm oxunduqdan 17 ay sonra Moskva şəhərində icra olunmuşdu. Haqsız yerə həbs olunmuş Elçin Gəncəliyev ona verilən işgəncələrə dözməyərək həbsxanada intihar etmişdi.

(ardı var)

"Azərbaycan"

Tural Gəncəliyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı bəyanat yayıb

Xəbər verdiyi kimi, Azərbaycandan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqlı səfərlər ediblər. Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun Bakı, Yerevan və Xankəndidə olan nümayəndələri təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bununla bağlı bəyanat yayıb. O bildirib ki, səfər müddətində erməni jurnalistlər Azərbaycanın həmkarları, vətəndaş cəmiyyətinin və tədqiqat mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən pravoslav və katolik kilsələri, sinaqoqlar ilə tanış olub, "ASAN xidmət", "DOST" mərkəzlərində, Gəncə və Quba şəhərində olublar. Həmçinin erməni jurnalistlərinin Bakının mərkəzində yerləşən və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar. Onlarla görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri də iştirak ediblər.

Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühiti, sülh və sabitliyi, dövlətin vətəndaş

göstərdiyi xidmətləri, regionların çiçəklənməsini öz gözləri ilə görüblər. Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistan və işğal altında olan Şuşa və Xankəndi şəhərlərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Quba şəhəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.

Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşıq.

Ermənistan ordusunun bölmələri snayper tüfənglərindən də istifadə etməklə atəşkas rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkas rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyembəryan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcəvan rayonunun Berkaber, Ayqevit kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım, Qızıllıacılı, Balı Cəfəri kəndlərində və adsız yüksəkliklərdə, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

İstirahətdən ölüm təcridxanasına göndərilən alim

Bəkir Vahab oğlu Çobanzadə - ədəbiyyatşünas, türkoloq, mətinşünas, filologiya elmləri doktoru, professor... Bir sözlə, onun çox titulları, fəxri adları var. O, ədəbiyyatda bir sahə ilə məhdudlaşmayıb, ədəbi əlaqələri çox geniş olub. Əsas məşğuliyyəti isə türkologiya elminin problemlərini araşdırmaq olub. Bəkir Çobanzadənin fitri istedadı çoxlarındakı ona qarşı maraq yaradıb. Ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türk-ərəb-macarı filologiyasından çoxsaylı monoqrafiyaları müəllifi idi.



Özü demişkən, tale onu çox sınaqlardan keçirmişdi. 1893-cü ildə Krimda doğulsa da, ilk ibtidai təhsilini alandan sonra Türkiyədə Sultanıyyəddə təhsilini davam etdirib. Yaradıcılığının ilk illərində poeziyaya, nəsrə maraq göstərmiş, sonradan bir alim kimi yetişmiş. Krimtatar tələbə cəmiyyətinin ilk yaradıcısı olub. Budapeştdə yaşadığı illərdə daha məhsuldar işləyib. Türk-ərəb-macarı filologiyasını mükəmməl öyrənib. Budapeştdə çıxan "Şərq" qəzetinin redaktoru olub. Həmin illərdə onun dövrü mətbuatda silsilə elmi yazıları dərc olunub. Bəkir Çobanzadənin ömrünün Krim dövrü də zənginliyi ilə seçilir. O, Krim Maarif Komissarlığında şöbə müdiri vəzifəsində çalışıb. Amma Bəkir Çobanzadə üçün vəzifə əsas

ayırır. Bəkir Çobanzadəni müxtəlif şər və böhtanlarla ləkələməyə çalışır, pantürkiyist damğası ilə zədələyirdilər. Bir sözlə, böyük alim demir çərçivədə saxlanmaq üçün yollar axtarırdılar. Uydurmaları, böhtanlarını, yalanların sayı sənəmdir. Amma bütün bunların heç biri böyük alimə əsl əməli işindən ayıra bilmirdi. Bəkir Çobanzadə nə qədər özünü müdafiə etsə də, onu bədnəviyyətlil adamların şərindən xilas etmək mümkün olmurdu. Məqam və firsət axtarırdılar ki, bu alimə bədnəviyyətlil ləkələsinlər. Yaxşı xatırlayıram, hələ Bakı Dövlət Universitetində oxuduğum illərdə müəllimimiz professor Həsən Şirəliyev onun yaradıcılığından, elmə verdiyi töhfələrindən çox danışırdı. Həsən müəllim öz müəhazirələrində Bəkir Çobanzadənin elmi irsindən geniş istifadə edirdi. Deyərdi ki, türkologiya elminin ilk dirçəliyi Bəkir Çobanzadənin adı ilə bağlıdır. Həsən müəllim deyirdi ki, hələ Bəkir Çobanzadənin elmi irsini öyrənməyə tələffüzlərini çoxdan qoyub. Onu tədqiq etmək, araşdırmaq yeni elmin mənbəyi bəzürdü. Professor 1937-ci ildə Bəkir Çobanzadənin böyük mənaəvi sınıqlarına məruz qaldığına da təəssüflə xatırlayırdı.

etalon deyildi. Onun yaradıcılığı çoxşaxəli xəttə inkişaf edirdi. Tanınmış türkoloq yeni dərslər yazır, monoqrafiyalar hazırlayırdı. Müəllifi olduğu "Türk dillərinin metodikasi" kitabı bir dərslük kimi geniş istifadə olunurdu. Bəkir Çobanzadənin həyatında tələtətilmə və ziddiyyətli məqamlar çox olub. Özü də bu, Bakıya dönməsindən sonra baş verib. O, Azərbaycan Dövlət Universitetində kafedra müdiri, sonralar isə dekan vəzifəsində çalışıb. Elmi təfəkkürü, çoxsaylı filoloji araşdırmaları ilə bir sıra mükəmməl dərslərlər ərsəyə gətirmişdir. Ömrünün bütönlükdə elmi yaradıcılığına həsr etdiyi illərin 1937-ci ildən sonra ən çətin günləri başlayır. Bu illərin sərt küləyi onu əsas yaradıcılığından

Bəkir ŞƏRİFLİ, "Azərbaycan"

Beynəlxalq aləm

Tbilisidə 28 nümayişçi saxlanıldı

Dünən şəhər Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri paytaxt Tbilisidə parlamentə girişləri bağlamaq istədikləri dağtımışdır. Rustaveli prospektindəki binanın yaxınlığına yüzlərlə polis cəlb edilmişdi. Asayiş keşikçiləri binaya girişləri açmaq üçün təzyiqli sudan istifadə etmişlər. Bu barədə "Röyter" agentliyi xəbər verir. Fəalları əksəriyyəti prospektdə qalır və parlamentin iclası başlamazdan əvvəl piket təşkil etmək niyyətindədir. Nazirlik etiraz aksiyasının 28 iştirakçısının saxlanması və 3 nəfərin xəsarət alması barədə məlumat vermişdir. Sırağın 2-3 min nəfər paytaxtda mitinq çıxmışdır. Onların əksəriyyəti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarlarıdır.

lardır. Etiraz aksiyasının iştirakçıları 2020-ci ildə parlament seçkilərini indiki qarışıq sistem əvəzinə proporsional sistem üzrə keçirməyi tələb edirdilər. Onlar parlamentin plenar iclasının baş tutmaması üçün binaya girişləri bağlamaq niyyətində idilər. Bundan əvvəl 20-ye yaxın müxalifətçi təşkilatın liderləri öz tərəfdarları ilə birgə Respublika meydanından parlamentin binasına daxil olmuşdular. Mitinqdən əvvəl müxalifətin liderləri Böyük Britaniya, Almaniya, İtaliya və Fransa səfərləri ilə görüşmüşdülər. Mixail Saakaşvilili Gürcüstanın müxalifətçi "Mtavari arxi" telekanalının efirində bildirmişdir ki, müxalifət "axırədək getməli", Tbilisidə baş verən etirazlar isə ölkənin regionlarına yayılmalıdır.

30 ölkənin polisi İŞİD təbliğatına qarşı kiberməliyyat keçirdi

Avropada asayiş keşikçiləri radikal islamçıların internet vasitəsilə təbliğat fəaliyyətinə genişmiqyaslı kiberhücum həyata keçirmişdir. Əməliyyatda 30 dövlətin güc strukturları iştirak etmişdir. Bu barədə Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsi (VKA) məlumat vermişdir. Dördgünlük tədbirin əlaqələndirilməsi ilə Avropa İttifaqının polis xidməti (Avropol) məşğul olmuşdur. Avropoldan verilən məlumata görə, əməliyyat zamanı İŞİD terrorçu qruplaşmasına aidiyyəti olan minlərlə internet saytı, habelə messenclərdəki qruplar və kanallar bloklanmışdır. Ləğv edilmiş kontentdə təbliğat videoları, həmçinin terrorizmi və ekstremizmi dəstəkləyən materiallar vardı. Bundan əvvəl VKA-nın müvafiq şöbəsinin əməkdaşları Avropola 1300-dən çox akkaun-



tun və 200-dən çox internet linkinin ləğvi barədə təklif ünvanlamışdır. Ötən ilin oktyabrından bu ilin noyabrına qədər provayderlərə 13 minə yaxın linki ləğv etmək təklif olunmuşdu. Provayderlər sifarişlərin təxminən 60 faizini icra etmişlər.

Albaniyada zəlzələ

ABŞ Geoloji Xidməti Albaniyada 6,4 bal gücündə zəlzələ qeydə almışdır. Episentri ölkənin paytaxtı Tirana ilə Durres şəhəri arasında 10 kilometr dərinlikdə olmuşdur. Tirananın 30 kilometrliyində iki yaşayış binası dağılmışdır. Daha iki binə Durresin yaxınlığında Kavaya şəhərində uçmuşdur. Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, dağılım binaların altında adamlar ola bilər. Son məlumata görə, zəlzələ nəticəsində 4 nəfər həlak olmuş, yüzlərlə sakin xəsarət almışdır. Ölənlərin və yaralıların sayı arta bilər.

Türkiyədə 189 FETÖ-çünün həbsinə order verildi

Türkiyə prokurorluğu FETÖ terrorçu təşkilatının üzvlərinə qarşı əməliyyat çərçivəsində 189 nəfərin həbsinə order vermişdir. Bu barədə "Habertürk" telekanalı xəbər verir.

Polis ölkənin 35 vilayətində reydlər keçirir. Şübhəli arasında 100-dən çox hərbi qulluqçu da var. Orderdə hərbiçilərlə yanaşı, ByLock mobil əlavəsinin istifadə etmiş şəxslərin adları yer almışdır. FETÖ-nün tərəfdarları hərəkətlərini əlaqələndirmək üçün bu proqramdan istifadə etmişlər. Şübhəli arasında həmçinin FETÖ-nün "imam"ları var. Onlar təşkilata cəlb edilmiş hərbiçilərlə qruplaşmanın ordudankənar qurumları arasında əlaqələndirməni həyata keçirmişlər.



Hörmətli lotereya həvəskarları

“Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi lotereya oyunlarında iri məbləğdə uduşları qazananların necə qalib olduqları haqqında silsilə əhvalatları Sizə təqdim edirik

Naxçıvan şəhər sakini Bağirov Orxan Tamerlan oğlu dostları ilə məclisdə olarkən lotereya satıcısı ona yaxınlaşaraq lotereya bileti almağı təklif etmiş və o, həmin satıcıdan 3 ədəd “Uğurlu rəqəm 13” anı lotereyası almışdır. Lotereyaların qoruyucu səthlərini pozduqdan sonra lotereyaların birindən 20.000 manat qazanmışdır. Bağirov Orxanın sözlərinə görə, o, indiyə qədər lotereyadan ən çox 20 manat qazanmış, lakin son bir həftədə ki, lotereyada iri uduşlu məbləğ qazanacağına inanır. “Arxayın idim, bilirdim ki, uducam” deyə bildirmişdir. Qalib qazandıqı məbləği evinin təmiri üçün xərcləyəcək.

Bakı şəhər sakini Eyvazova Sevinc Məhəmmədəmayıl qızı “Uğurlu rəqəm 13” anı lotereyasından 10.000 manatın qalibi olmuşdur. Qalibin sözlərinə əsasən, o, ailəsi ilə birlikdə Gəncə şəhərinə qonaq getmiş və lotereyanı Gəncədə yerləşən satış məntəqəsindən əldə etmişdir. 10 ədəd “Uğurlu rəqəm 13” anı lotereyası aldıqdan sonra biletin üzərində olan qoruyucu səthi satıcıya pozduqdan sonra 10.000 manat qazanmışdır. Eyvazova Sevinc tibb mərkəzlərinin birində xadimə olaraq çalışır. 2017-ci ildə iri məbləğ qalibi olan Sevinc xanım artıq ikinci dəfədir ki, belə uduşun sahibi oldu.

Əkinçilərdə məşğul olan Bakı şəhər sakini Cavadov Rəşad Cavad oğlu yalnız tirajlı lotereyaları almayıb, indiyə qədər bir dəfə də tirajlı lotereyadan 1100 manat məbləğində uduş qazanmışdır. Qalibin sözlərinə görə, o, Mərdəkan qəsəbəsinə dərman almaq üçün getmiş və təsadüfən Mərdəkanda yerləşən satış məntəqəsindən bi-



rində “Klassik Loto” tirajlı lotereyasının 350-ci tirajının bileti əldə etmişdir. Oyunu televiziya vasitəsilə izlədikdə televizor sönüb və qalib olduğu barədə xəbəri olmadan lotereyanı yoxladığından sonra 10.000 manatın qalibi olduğunu müəyyən edib.

Bakı şəhər sakini Sadıxov Əli Kamal oğlu “Şahmat” anı lotereyasından 25.000 manat və “Səhrli Meyvə 2” anı lotereyasından 5.000 manat qazanmışdır. Qalibin sözlərinə görə, o, hər gün 3-4 anı lotereya alır. “Neftçilərdə, bazarada yerləşən satış məntəqəsindən 5-6 ədəd “Səhrli Meyvə 2” anı lotereyası aldım və pozduqdan sonra 5000 manat qazandım, dostum da yanımda idi. Dostum şahmat həvəskarı

olduğu üçün “Şahmat” anı lotereyasından da almağımı istədi. Dostumun sözünü dinləyərək 6 ədəd “Şahmat” lotereyası aldım, pozdum və 25000 manat qazandım” deyə qalib bildirdi. Qazanılan məbləği qalibin müalicəsi üçün xərclənəcək.

Burada qeyd etmək lazımdır ki, qaliblər haqqında məlumatları ictimaiyyətdəki şəxsi yazılı və qaliblər haqqında məlumatları və şəxsi şəkillərini “Instagram” sosial şəbəkəsinin “azerlotereya_asc” sahifəsində və “Facebook” sosial şəbəkəsinin “Azərbaycan” sahifəsində görə bilərsiniz.

Sizin “Azərbaycan”

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən müəssisə və obyektlərinin mühafizəsinin təmin edilməsi məqsədilə gözetmə və patrul xidmətlərinin satın alınması üzrə açıq tender elan edir.

Açıq tenderdə iştirak qismində gözetmə və patrul xidmətlərinin göstərilməsi sahəsində müvafiq səlahiyyətə və təcrübəyə sahib olan mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet Portalına elektron imzalanı ilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyənlər 1000 (bir min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər:

Emittent
Dövlət Xəzinədarlığı Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ0136010000000003944
S.W.I.F.T. BİK: CTREAZ22
Alan
Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
H/H: AZ24CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340

İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
- iddiaçının ikinci qeydiyyata sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyata alındığı ölkə və əsas fəaliyyət yeri göstərməklə), ünvanı və bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsinin imzalanmaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq sənəd).

yəllərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyət verilməsi barədə etibarnamə);

- iddiaçının analoji işlər üzrə iş təcrübəsinin təsdiq edən sənədlər;
- tələb olunan xidmətlərin ölkə üzrə göstərilməsi ilə bağlı müvafiq səlahiyyətlərə (icazə, lisenziya) malik olduğunu təsdiq edən sənədlər;
- müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat;
- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən sənədləri (məlumatları) təqdim etməlidirlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə verilir.

Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 12 (on iki) ay müddətində icra olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsi aşağıdakı meyarlarla üstünlük verilecekdir:

- iddiaçının bu sahədəki iş təcrübəsi;
- iddiaçının görüləcək işlərin təşkilatı dair təklifləri;
- görüləcək işlərin dəyəri.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) **16 dekabr 2019-cu il saat 17:00-dək**, tender təklifini və təklifin bank təminatını isə **24 dekabr 2019-cu il saat 17:00-dək** dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet Portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri **25 dekabr 2019-cu il saat 11:00-da** açılaçaqdır. Təkliflərin açılış dövlət satınalmalarının vahid internet Portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılış formatı ilə dövlət satınalmalarının vahid internet Portalında tanış ola bilərlər.

Elektron satınalmaları hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradır.

Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: Əfqan Qocayev - Tender komissiyasının üzvü, komitənin Maliyyə, İqtisadi Proqnozlaşdırma və Dağıtım Şöbəsinin sektor müdiri (tel.: 490-24-08, dax.165; faks: 490-33-59; elektron poçt ünvanı: aqocayev@emkik.gov.az).

Qeyd: Tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün proseduralar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelemek” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.
LOT 1: Neftçala TKQ-nın inzibati binasında dam örtüyünün dəyişdirilməsi işlərinin satın alınması
İştirak haqqı: 50 (əlli) manat
Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu etender.gov.az vahid satınalma Portalından əldə edə bilərlər.

Müəssisənin adı: “Aztelemek” Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı MMC, Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt ŞMÇ PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 0135010000000094944
S.W.I.F.T BİK: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalanmaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq sənəd).

Tender komissiyası

“Bakı Metropoliteni” QSC müxtəlif növ kafel, metlax və abraziv qumun satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1 - “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ kafel, metlax və abraziv qumun satın alınması

İştirak haqqı - 250 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
VÖEN: 1402871431
Bankın adı: AZƏR TÜRKBANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesab: AZ02NABZ0135010000000022944
SWIFT BİK: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təkliflər sorğusu metodu ilə Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması ilə əlaqədar satınalma müsabiqəsinin qalibi “Avalon-12” MMC olmuşdur.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təkliflər sorğusu metodu ilə keçirilmiş Bakı şəhəri Nizami və Xətər rayonlarında qurulacaq DOST mərkəzləri üçün malların (işlərin, xidmətlərin) satın alınması ilə əlaqədar satınalma müsabiqəsinin qalibi LOT 1 - Kompüter və periferik avadanlıqların satın alınması, LOT 2 - Analitik kamera müşahidə sisteminin qurulması işlərinin satın alınması üzrə “Halal-P” MMC, LOT 3 - Daxili şəbəkənin (LAN) qurulması işlərinin, giriş-çıxış qeydiyyatı və nəzarət sistemləri, fon musiqi və anons sistemi qurulması işlərinin satın alınması, LOT 5 - Server otağı və rabitə otaqlarının və fasiləsiz qida mənbəyi (UPS) sisteminin qurulması işlərinin satın alınması üzrə “B2B Group” MMC, LOT 4 - Yanğın siqnalizasiya sisteminin qurulması işlərinin satın alınması üzrə “Yanğından Qorunma Sistemləri” MMC, LOT 6 - Növbəliyyə idarə olunması üçün elektron sistemin qurulması işlərinin satın alınması üzrə “A4 Plaza” MMC olmuşdur.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Azərbaycan” qəzetinin 20 oktyabr 2019-cu il tarixdə dərc edilmiş elan ilə əlaqədar bildiririk ki, 01 noyabr 2019-cu il tarixdə keçirilmiş təkliflər sorğusu metodu ilə özünüməşğulluq tədbirlərinin təşkilində əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınmasına dair Tender komissiyasının qərarı ilə müsabiqənin qalibi “AQRİ Kon” QSC elan olunmuş və 20 noyabr 2019-cu il tarixdə satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Azərbaycan” qəzetinin 17 oktyabr 2019-cu il tarixdə dərc edilmiş elan ilə əlaqədar bildiririk ki, 30 oktyabr 2019-cu il tarixdə keçirilmiş təkliflər sorğusu metodu ilə özünüməşğulluq tədbirlərini həyata keçirmək məqsədilə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri olan əmlakın (inventarların, maşın və avadanlıqların) satın alınmasına dair Tender komissiyasının qərarı ilə müsabiqənin qalibi “AZNEST” QSC elan olunmuş və 22 noyabr 2019-cu il tarixdə satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hacı Rəcəbli və komitənin üzvləri Rauf Əliyev, Musa Quliyev, Jalal Əliyeva, Yaqub Mahmudov, Rafiq Məmmədşəhsoy, Aytən Mustafazadə, Elmira Axundova, Sevinc Hüseynova, İlham Məmmədov və Milli Məclis Aparatının əməkdaşları Aytac Mehdiyeva, Elşən Cəfərov və Nicat Xəlilov Milli Məclisin deputatı Araz Əlizadəyə əzizi

LALƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznülə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətlax prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az.reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Müxir katib - 539-43-23, Müxir katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-40, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb səhifələndirilib, “Azərbaycan” nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 8909 Sifariş 3980 Qiyməti 40 qəpik</p>
---	---	--	---	--	---